



# ÜSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 6 may 2019-cu il Bazar ertəsi № 97 (7267) Qiyməti 60 qəpik

Xəbər

**Samuxda bələdiyyə sədri yol qəzasında öldü**

yazısı sah.14-də

## Gündəm

**Mübarək ay başladı, marketlər Ramazan endirimini edəcəkmi?**



Əməkdaşımız paytaxtın dükən-bazarlarında qiyamətlərlə maraqlanıb

yazısı sah.3-də

**AXH rəsmən parçalandı: İsgəndər Həmidov öz Məclisini formalaşdırırdı**

yazısı sah.4-də

**Türkiyə erməni mıqrantları öz ərazisindən çıxara bilər - gözlənti**

yazısı sah.9-də

**Əcnəbi ekspert: "Azərbaycan Ordusu bir həftəyə İrəvana çatar, əgər..."**

yazısı sah.11-də

**Qamışlıqda məskunlaşan köckün ailəsi ev istəyir - şikayət**

yazısı sah.13-də

**Ermənistən ərəb ölkələrindən özünə dayaq tapa biləcəkmi?**

yazısı sah.9-də

**"Mayda toy olmaz" iddiasına iki baxış**

yazısı sah.13-də

**Tanınmış həkim:**

**"Xəstəliklərin bürclər üzrə bölünməsinin elmi əsası yoxdur"**

yazısı sah.14-də

**Uşaq kökdürsə, sevinməməliyik - səbəbləri bu yazida**

yazısı sah.15-də

**Ramazan ayının 1-ci günü**

Iftar 19.56. İmsak 03.55-dək (QM).

1-ci günün duası: "İlahi, bu gün mənim orucumu həqiqi oruc tutanların orucundan və durub Sənə ibadət eləməyimi həqiqi ibadət edənlərin ibadətindən hesab et. Və bugünkü gündə məni qəfətdə yatanların yuxusundan oyat. Günahlarımları bağışla, ey aləmlərin Allahu və günahkarları əvv Edən".

Iftar duası: "Allahım, Sənin rızan üçün oruc tutdum, Sənə inandım, Sənə güvəndim. Sənin ruzinle iftar açır və Sənə təvəkkül edirəm. Ey bağışlayan Allah, günahlarımı bağışla".

ALLAH ORUCUNUZU QƏBÜL ELƏSİN!

## QARABAĞDA İNANILMAZ MÜHARİBƏ SSENARİSİ: "RUSLAR ARAZA ÇIXIR", TƏBRİZDƏ İŞƏ...

Rusiyalı ekspertlərdən ilginc iddialar: "Moskva üçün Qarabağın Azərbaycanda, yoxsa Ermənistanda qalacağının önəmi yoxdur"; "Güney Azərbaycan ABŞ-İran qarşıdurmasında müharibənin episentrlərindən ola bilər..."



yazısı sah.8-də

## SOS: Bakıda askarıd qurdı daşıyan ucuz dönerlər satılır - reportaj

Paytaxt "Türk döneri", "Halal döner" adı ilə mənşəyi bilinməyən, qoca, xəstə ətdən hazırlanmış, xərcəng riski daşıyan manatlıq dönerxanalar bürüyüb; toyuq dönerinə qadağaya isə 13 ildir məhəl qoyulmur...

yazısı sah.5-də



**Hacı Qalibin Bilgəh "fironluğu" işi Avropa Məhkəməsinə daşınır**

yazısı sah.3-də



**Fazıl Mustafa: "Həc kimin alınına həmişə deputat və ya nazır olmaq yazılmayıb"**

yazısı sah.7-də



**Tarixçi-alim: "Ayna Sultanovanın heykəli götürülməlidir"**

yazısı sah.6-də



## Xələf Xələfov niyə əvvəlki vəzifəsinə qaytarıldı?

"Prezident İlham Əliyevin sərəncamı ilə Xələf Xələfov yenidən xarici işlər nazirinin müavini vəzifəsinə təyin olundu. Nədən prezident Xələf Xələfovun yenidən öz vəzifəsinə qaytardı? Axi Xələf Xələfov 5 ay bundan öncəyə qədər də bu vəzifədə idi", - virtualaz.org xəbər verir ki, "Atlas" Araşdırıcılar Mərkəzinin ekspertləri bu suala cavab axtarırlar. Xatırladıq ki, "Atlas" mərkəzinin rəhbəri Azərbaycanın məşhur politoloqu Elxan Şahinoğludur.

Analitik şərhin müəllifləri xatırladırlar ki, Baş nazir Novruz Məmmədovun sərəncamı ilə Xələf Xələfov 2018-ci ilin dekabr ayında Nazirlər Kabinetinin aparat rəhbəri təyin olunmuşdu.

"Aydındır ki, o zaman bu qərar prezidentlə razılışdırılmışdı. Belə düşünüldü ki, 25 ildən sonra Xəzərin hüquqi statusunu müəyyənləşdirən konvensiya imzalandı və Azərbaycanı bu illərdə danışqlarda təmsil edən Xələf Xələfovun missiyası da uğurla yerkunlaşmış oldu. Ancaq bu arada yeni problemlər çıxdı. Prezidentin sərəncamı ilə Xələf Xələfov nazir müavini təyin olunmaqla yanaşı, ona dövlət başçısının sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsi hevəle olundu. Ele təyinatın əsl mahiyyəti də bundadır. Birincisi, Xəzərin hüquqi statusu ilə bağlı yekun Konvensiya imzalansa da, Azərbaycan bundan sonra dənizin dibin bölgüsüdürüləməsiyle bağlı Türkmenistan və İranla danışqları davam etdirmelidir. Çünkü Konvensiya bu məsələni həll etməyi. İkincisi, son günlərdə Gürcüstan-Azərbaycan sərhədində baş veren incidentlər bu istiqamətdə də danışqları zəruri edir. Sərhəd məsələsinin müəyyənləşdirilməsi olan iki ölkənin Dövlət Komissiyasının sonuncu iclası 2011-ci ilde Bakıda keçirilib. Bundan sonra danışqlar dayanıb. Komissiyanın işini yenidən canlandırmaq aktuallaşıb. Beləliklə, bu iki məsələnin həllində Azərbaycan prezidentinə pəşəkar köməkçi lazımdır. Sərhəd mövzusunda təcrübəli diplomat Xələf Xələfov bu məsələlərin həllində əsas rol oynamalıdır. Sadəcə, Xələf Xələfovun yenidən köhnə vəzifəsinə qaytarılması həm də ondan xəber verir ki, mövcud sahədə kadr çatışmazlığı var, yoxsa eyni diplomi köhnə vəzifəsinə niyə qaytarıldır ki?" - "Atlas" Araşdırıcılar Mərkəzinin analitikləri belə hesab edirlər.

**Abunə daha sərfəlidir -  
"Yeni Müsavat" abunə kampaniyasını davam etdirir**



"Yeni Müsavat" qəzeti oxucularına bəyan edir ki, abunə yazılmışla qəzeti daha sərfəli qiymətlərlə əldə edə bilərlər.

Kösklərden alınan qəzeti bir nüsxəsi 60 qəpikdir. Abunə ilə qəzeti bir nüsxəsi isə sizə daha ucuz - 48 qəpiyə başa geləcək.

Aylıq abunə - 12 AZN

3 aylıq - 36 AZN

6 aylıq - 72 AZN

Abunə yazılım üçün yaşadığınız ərazidə istənilən poçt şöbəsinə müraciət edə bilərsiniz.

Eyni zamanda Poçt Daşımaya Mərkəzinin baş ofisi ilə: (012) 598-49-55 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Bundan başqa "Qaya" Mətbuat Yayımları ilə də abunə yazılıa bilərsiniz.

Əlaqə üçün telefon: 012-565-67-13, 012-564-48-96

# İşığa tətbiq edilən limitin artırılması məsələsinə baxılır



Vətəndaşlar tərəfindən daxil olan çoxsaylı müraciətlər nezərə alınaraq, Tarif Şurasının 30 aprel qərarı ilə əhali üzrə təbii qazın güvəştli tariflə illik istehlak limiti 1700 kubmetrdən 2200 kubmetrdəkər artırılıb. Beləliklə, mayın 1-dən qüvvəyə minən qərara əsasən, ildə 2200 kubmetrə qədər qazdan istifadəyə görə ödəniş hər kubmetrə görə 10 qəpikdən hesablanacaq. İstehlak olunan qazın 2200 kubmetrdən çox olan hissəsi üçün isə hər kubmetrə görə 20 qəpik ödəniləcək.

Hökumətdəki mənbədən analoji addımın atılacağı gözlənilir. Mənbə bildirir ki, hazırda "Azərenerji" ASC-də president Baba Rzayev, hökumət nümayəndələri, iqtisadçılar və depu-

tatlar tərəfindən daxil olan təkliflər dəyərləndirilir. Müzikərlər yekunlaşdırıldıqdan sonra ən optimal variant üzrə qərar veriləcək.

Qeyd edək ki, hazırda əhali qrupu üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçıların üçün tarif 7 qəpik, aylıq istehlak həcmiminin 300 kilovat-saattan çox olan hissəsi üçün isə 11 qəpik müyyənləşdirilib.



## ABŞ ordusunda biabırıcı qalmaqla: 20 mindən çox əsgər...

-in Müdafiə Nazirliyi orduda cinsi təcavüze uğrayan qadınların sayıının iki il önce ilə müqayisədə 38 faiz artdığını açıqlayıb. Musavat.com xəbər verir ki, nazirliyin bu açıqlaması böyük qalmaqla səbəb olub.

Pentaqonun yayılmışlığı rəsmi sənədlərə görə, 2018-ci ilde orduda 20 min 500 nəfər təcavüzə uğrayıb. Bunlardan sadəcə, 6 min 53 nəfəri rəsmi olaraq şikayət edib. Hər iki ildən bir hazırlanın statistikadəki bu artım ABŞ-in Müdafiə Nazirliyinin ciddi şəkildə hərəkətə keçməsinə səbəb olub. 2016-ci ildə ABŞ ordusunda təcavüzə məruz qalanın sayı 14 min 900 nəfər idi.

Pentaqonun 2004-cü ildən bu yana tətbiq olunan program üzrə ordudakı təcavüz hallarının azaldılması planlaşdırılıb. Lakin son illərdə təcavüz olaylarının sayıının artması ABŞ hökumətinin ciddi narahatlığına səbəb olub. Son statistikada 20 min 500 nəfərin təcavüzə uğraması ilə bağlı etirafçıları ordu içərisində keçirilən sorğu neticəsində ortaya çıxarılib.

□ Turan ORUC

**Qəzet, jurnal və kitab əldə etməyin ən rahat yolu!**  
Siz sifariş edirsiniz, biz istədiyiniz ünvana çatdırırıq!

Xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfəli qiymətə və daha qısa vaxt ərzində əldə etmək üçün sadəcə zəng etməyiniz kifayətdir.

Telefon: (012) 434 93 01

## Bu gün Bakıda 23° isti olacaq

Bu gün Bakıda və Abşeron yarımadasında havanın deyikən buludlu olacaq, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Musavat.com Ekolojiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Departamenti istinadən xəbər verir ki, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 12-15° isti, gündüz 19-24° isti, Bakıda gecə 13-15° isti, gündüz 21-23° isti təşkil edəcək. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 45-50% olacaq.

Azərbaycanın rayonlarındakı gözlənilən hava şəraitinə gelinice, hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq ərazilərdə lokal qismiyyətli yağış yağıcığı gözlənilir. Şimşek çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərqi küləyi əsəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-7° isti, gündüz 9-14° isti təşkil edəcək.

## "Xruşşovka"ların bazarı bağlanır

Ayın 15-dən sonra kiraya mənzil bazarında ucuzlaşma müşahidə ediləcək. Bu sözləri axar.az-a açıqlamışda daşınmaz əmlak üzrə ekspert Nazim Kəlbəliyev deyib. O bildirib ki, mayın ortasından avqustun ortalarına kimi kirayə mənzil istəyən müştərilər üçün seçim şansı da çox olacaq.

"Kirayə mənzil bazarına hazırlı maraşından bəri tələbat çoxdur. Buna səbəb Novruz bayramı və Formula-1 yarışları münasibətlə paytaxtimizə gələn turistlərin sayının artması oldu. Yəqin ki, bu canlanma mayın 15-nə kimi davam edəcək. Mayın 15-dən avqustun 10-a kimi kirayə mənzil bazarında müştərilər üçün seçim çox, qiymət isə münasib olacaq. Yeni təhsil ilinin başlaması ilə əlaqədar avqustun 10-dan sonra isə qiymətlərin bahalaşacağı və seçim şansının azalacağı gözlənilir", - deyə o qeyd edib.

Ekspert mənzil alğı-satqı-sında da hələlik ciddi bir qiymət dəyişikliyi və canlanma olmadığını bildirib: "Yeni binalarda, ipotekaya yararlı köhnə, yəni 71-ci ildən sonra tikilmiş binalarda alğı-satqı əməliyyatları hələki normaldır. Lakin sənədsiz və 70-ci ildən əvvəl tikilən binalarda dərḍunluq davam edir. Hesab edirəm ki, bu durğunluq növbəti 3 ayda da belə olacaq. Fransız layihəli, "xruşşovka" evlərin isə alğı-satqı prosesi demək olar ki, olmur".

**Bu** gündən etibarən müsləman dünyasında, o cümlədən Azərbaycanda mübarek Ramazan ayı başlıyır. Bununla əlaqədar, bir çox ölkələrdə marketlərde imsak və iftar süfrəsində on çox istifadə olunan ərzaq məhsullarına yüksək endirimlər edilib.

yalar edir, endirimlər təklif edirlər?

"Yeni Müsavat"ın müxbiri olaraq, paytaxtda yerleşən "Araz" və "Rahat" supermarketlərinə baş çəkib vəziyyəti öyrəndik.

Qeyd edək ki, "Araz market"də Ramazan ayının geliş

natdan 8.65 manata, "Labne" 3.10 manatdan 2.59 manatdan, Naxçıvan pendirinin kilogramı 5.65 manatdan 4.99 manata qədər ucuzlaşdırılıb. Ramazan kampaniyası çərçivəsində "Baranovka" kərə yağı 12.59 manata, "Kalinka" yağı 4.79 manata enib. Qırmızı mə-

härlər 1.37- 157 manata endirilib. İmsak süfrəsində on çox istifadə olunan ağartı məhsullarına endirim edilib. "Mpro" firmanın 450 qramlıq qatığı 1.13 manat, eyni firmanın çanaq pendirinin 1 kilogramı 6.37 manat, şorun kilogramı 2.99, Belarusiyanın "Savuşkin" kərə yağı

# Mübarek ay başladı, marketlər Ramazan endirimini edəcəkmi?

## Əməkdaşımız paytaxtın dükənbazarlarında qiymətlərlə maraqlanıb



Məsələn, Qəterin İqtisadiyat və Sənaye Nazirliyi Ramazan ayı münasibətə 500-dən çox məhsulun qiymətində endirim edib. Endirim olunan məhsulların siyahısı iri ticaret mərkəzlərinə təqdim olunub. "Bu təşəbbüs əsas supermarketlər razılıq əsasında Ramazan ayının sonuna qədər davam etdirilir", - nazirliyin məlumatında bildirilib. Bu ildən qiymətində endirim olunan məhsullar sırasına un, şəkər, düyü, makaron, süd və eləcə də qeyri-istehlak malları da eləv edilib. Nazirlik alicilərə müraciətində bildirib ki, qiymətlərlə bağlı supermarketlərde hər hansı narazılıq olarsa, dərhal məlumat versinlər.

Qardaş Türkiye telekanalları da gündərdir Ramazan bayramında marketlərdə ərzaq məhsullarının qiymətinə endirim ediləcəyilə bağlı reklamlar, reportajlar yayılmışdır. Türkəyin "A 101", "Migros" və sair kimi marketlərində qiymətlərə endirim edilmək yaxşı, sərfli qiymət "Ramazan paketləri" də müştərilər təklif olunur ki, bunun içində gündəlik ərzaq məhsulları, o cümlədən xurma, düyü və sair kimi Ramazanda çox istifadə olunan məhsullar daxildir.

Bəs görsən Azərbaycanda hansı iri marketlər Ramazan ayının gelişisi ilə bağlı kampani-

xüsusi qeyd edilir və marketin giriş qapısından tutmuş piştaxtalara kimi bu mübarek ayın daxil olmasını eks etdirən lövhələr, plakatlar asılıb. Həmçinin 3-16 may tarixlərində keçirilən "Xoş gəldin Ramazan" xüsusi endirim kampaniyası çərçivəsində ciddi ucuzlaşma müşahidə olunur. İftar süfrələrinin əsas elementi olan İran xurmasının 500 qramlıq qutusu 2.75 manata təklif olunur, 1 litrlik qazsız su isə 37 qəpiyə satılır. Ehsan süfrələrində təqdim edilən qoşğın 1 adədi isə 45 qəpiyə düşüb. İmsakin vazkeçilməzi qara zeytun 10.99 manatdan 8.99 manata düşüb. Tunis xurması 5.99 manata, 250 qramlıq "Azərcay" qutusu 4.20 manadan 3.29 manata endirilib. Ramazanda ən gözəl yeməklərdən biri də aş sayıldığından, marketlər plovə aid ərzaqlara da endirim ediblər. Belə ki, 1 kilogramlı "Mohabbat" düşüsü 3.89 manatdan 3.49 manata düşüb. 2 litrlik "Final" günəbaxan yağı 5.04 manatdan 3.99 manata, dana etinin kilogramı 12.49 manata, quzu etinin kilogramı isə 12.99 manata endirilib. Ərik qurusu 5.80 manat, sari kişmiş 6.40 manat, qoz ləpəsi 12.50 manatdır. Ət məhsullarından "Osobaya" sosisi 45 faiz ucuzlaşaraq 4.89 manata, südlü sosislər 9.59 ma-

nata, süssü qeyd edilir və marketin giriş qapısından tutmuş piştaxtalara kimi bu mübarek ayın daxil olmasını eks etdirən lövhələr, plakatlar asılıb. Həmçinin 3-16 may tarixlərində keçirilən "Xoş gəldin Ramazan" xüsusi endirim kampaniyası çərçivəsində ciddi ucuzlaşma müşahidə olunur. İftar süfrələrinin əsas elementi olan İran xurmasının 500 qramlıq qutusu 2.75 manata təklif olunur, 1 litrlik qazsız su isə 37 qəpiyə satılır. Ehsan süfrələrində təqdim edilən qoşğın 1 adədi isə 45 qəpiyə düşüb. İmsakin vazkeçilməzi qara zeytun 10.99 manatdan 8.99 manata düşüb. Tunis xurması 5.99 manata, 250 qramlıq "Azərcay" qutusu 4.20 manadan 3.29 manata endirilib. Ramazanda ən gözəl yeməklərdən biri də aş sayıldığından, marketlər plovə aid ərzaqlara da endirim ediblər. Belə ki, 1 kilogramlı "Mohabbat" düşüsü 3.89 manatdan 3.49 manata düşüb. 2 litrlik "Final" günəbaxan yağı 5.04 manatdan 3.99 manata, dana etinin kilogramı 12.49 manata, quzu etinin kilogramı isə 12.99 manata endirilib. Ərik qurusu 5.80 manat, sari kişmiş 6.40 manat, qoz ləpəsi 12.50 manatdır. Ət məhsullarından "Osobaya" sosisi 45 faiz ucuzlaşaraq 4.89 manata, südlü sosislər 9.59 ma-

nata, süssü qeyd edilir və marketin giriş qapısından tutmuş piştaxtalara kimi bu mübarek ayın daxil olmasını eks etdirən lövhələr, plakatlar asılıb. Həmçinin 3-16 may tarixlərində keçirilən "Xoş gəldin Ramazan" xüsusi endirim kampaniyası çərçivəsində ciddi ucuzlaşma müşahidə olunur. İftar süfrələrinin əsas elementi olan İran xurmasının 500 qramlıq qutusu 2.75 manata təklif olunur, 1 litrlik qazsız su isə 37 qəpiyə satılır. Ehsan süfrələrində təqdim edilən qoşğın 1 adədi isə 45 qəpiyə düşüb. İmsakin vazkeçilməzi qara zeytun 10.99 manatdan 8.99 manata düşüb. Tunis xurması 5.99 manata, 250 qramlıq "Azərcay" qutusu 4.20 manadan 3.29 manata endirilib. Ramazanda ən gözəl yeməklərdən biri də aş sayıldığından, marketlər plovə aid ərzaqlara da endirim ediblər. Belə ki, 1 kilogramlı "Mohabbat" düşüsü 3.89 manatdan 3.49 manata düşüb. 2 litrlik "Final" günəbaxan yağı 5.04 manatdan 3.99 manata, dana etinin kilogramı 12.49 manata, quzu etinin kilogramı isə 12.99 manata endirilib. Ərik qurusu 5.80 manat, sari kişmiş 6.40 manat, qoz ləpəsi 12.50 manatdır. Ət məhsullarından "Osobaya" sosisi 45 faiz ucuzlaşaraq 4.89 manata, südlü sosislər 9.59 ma-

nata, süssü qeyd edilir və marketin giriş qapısından tutmuş piştaxtalara kimi bu mübarek ayın daxil olmasını eks etdirən lövhələr, plakatlar asılıb. Həmçinin 3-16 may tarixlərində keçirilən "Xoş gəldin Ramazan" xüsusi endirim kampaniyası çərçivəsində ciddi ucuzlaşma müşahidə olunur. İftar süfrələrinin əsas elementi olan İran xurmasının 500 qramlıq qutusu 2.75 manata təklif olunur, 1 litrlik qazsız su isə 37 qəpiyə satılır. Ehsan süfrələrində təqdim edilən qoşğın 1 adədi isə 45 qəpiyə düşüb. İmsakin vazkeçilməzi qara zeytun 10.99 manatdan 8.99 manata düşüb. Tunis xurması 5.99 manata, 250 qramlıq "Azərcay" qutusu 4.20 manadan 3.29 manata endirilib. Ramazanda ən gözəl yeməklərdən biri də aş sayıldığından, marketlər plovə aid ərzaqlara da endirim ediblər. Belə ki, 1 kilogramlı "Mohabbat" düşüsü 3.89 manatdan 3.49 manata düşüb. 2 litrlik "Final" günəbaxan yağı 5.04 manatdan 3.99 manata, dana etinin kilogramı 12.49 manata, quzu etinin kilogramı isə 12.99 manata endirilib. Ərik qurusu 5.80 manat, sari kişmiş 6.40 manat, qoz ləpəsi 12.50 manatdır. Ət məhsullarından "Osobaya" sosisi 45 faiz ucuzlaşaraq 4.89 manata, südlü sosislər 9.59 ma-

nata, süssü qeyd edilir və marketin giriş qapısından tutmuş piştaxtalara kimi bu mübarek ayın daxil olmasını eks etdirən lövhələr, plakatlar asılıb. Həmçinin 3-16 may tarixlərində keçirilən "Xoş gəldin Ramazan" xüsusi endirim kampaniyası çərçivəsində ciddi ucuzlaşma müşahidə olunur. İftar süfrələrinin əsas elementi olan İran xurmasının 500 qramlıq qutusu 2.75 manata təklif olunur, 1 litrlik qazsız su isə 37 qəpiyə satılır. Ehsan süfrələrində təqdim edilən qoşğın 1 adədi isə 45 qəpiyə düşüb. İmsakin vazkeçilməzi qara zeytun 10.99 manatdan 8.99 manata düşüb. Tunis xurması 5.99 manata, 250 qramlıq "Azərcay" qutusu 4.20 manadan 3.29 manata endirilib. Ramazanda ən gözəl yeməklərdən biri də aş sayıldığından, marketlər plovə aid ərzaqlara da endirim ediblər. Belə ki, 1 kilogramlı "Mohabbat" düşüsü 3.89 manatdan 3.49 manata düşüb. 2 litrlik "Final" günəbaxan yağı 5.04 manatdan 3.99 manata, dana etinin kilogramı 12.49 manata, quzu etinin kilogramı isə 12.99 manata endirilib. Ərik qurusu 5.80 manat, sari kişmiş 6.40 manat, qoz ləpəsi 12.50 manatdır. Ət məhsullarından "Osobaya" sosisi 45 faiz ucuzlaşaraq 4.89 manata, südlü sosislər 9.59 ma-

nata, süssü qeyd edilir və marketin giriş qapısından tutmuş piştaxtalara kimi bu mübarek ayın daxil olmasını eks etdirən lövhələr, plakatlar asılıb. Həmçinin 3-16 may tarixlərində keçirilən "Xoş gəldin Ramazan" xüsusi endirim kampaniyası çərçivəsində ciddi ucuzlaşma müşahidə olunur. İftar süfrələrinin əsas elementi olan İran xurmasının 500 qramlıq qutusu 2.75 manata təklif olunur, 1 litrlik qazsız su isə 37 qəpiyə satılır. Ehsan süfrələrində təqdim edilən qoşğın 1 adədi isə 45 qəpiyə düşüb. İmsakin vazkeçilməzi qara zeytun 10.99 manatdan 8.99 manata düşüb. Tunis xurması 5.99 manata, 250 qramlıq "Azərcay" qutusu 4.20 manadan 3.29 manata endirilib. Ramazanda ən gözəl yeməklərdən biri də aş sayıldığından, marketlər plovə aid ərzaqlara da endirim ediblər. Belə ki, 1 kilogramlı "Mohabbat" düşüsü 3.89 manatdan 3.49 manata düşüb. 2 litrlik "Final" günəbaxan yağı 5.04 manatdan 3.99 manata, dana etinin kilogramı 12.49 manata, quzu etinin kilogramı isə 12.99 manata endirilib. Ərik qurusu 5.80 manat, sari kişmiş 6.40 manat, qoz ləpəsi 12.50 manatdır. Ət məhsullarından "Osobaya" sosisi 45 faiz ucuzlaşaraq 4.89 manata, südlü sosislər 9.59 ma-

nata, süssü qeyd edilir və marketin giriş qapısından tutmuş piştaxtalara kimi bu mübarek ayın daxil olmasını eks etdirən lövhələr, plakatlar asılıb. Həmçinin 3-16 may tarixlərində keçirilən "Xoş gəldin Ramazan" xüsusi endirim kampaniyası çərçivəsində ciddi ucuzlaşma müşahidə olunur. İftar süfrələrinin əsas elementi olan İran xurmasının 500 qramlıq qutusu 2.75 manata təklif olunur, 1 litrlik qazsız su isə 37 qəpiyə satılır. Ehsan süfrələrində təqdim edilən qoşğın 1 adədi isə 45 qəpiyə düşüb. İmsakin vazkeçilməzi qara zeytun 10.99 manatdan 8.99 manata düşüb. Tunis xurması 5.99 manata, 250 qramlıq "Azərcay" qutusu 4.20 manadan 3.29 manata endirilib. Ramazanda ən gözəl yeməklərdən biri də aş sayıldığından, marketlər plovə aid ərzaqlara da endirim ediblər. Belə ki, 1 kilogramlı "Mohabbat" düşüsü 3.89 manatdan 3.49 manata düşüb. 2 litrlik "Final" günəbaxan yağı 5.04 manatdan 3.99 manata, dana etinin kilogramı 12.49 manata, quzu etinin kilogramı isə 12.99 manata endirilib. Ərik qurusu 5.80 manat, sari kişmiş 6.40 manat, qoz ləpəsi 12.50 manatdır. Ət məhsullarından "Osobaya" sosisi 45 faiz ucuzlaşaraq 4.89 manata, südlü sosislər 9.59 ma-

■ Nərgiz LİFTİYEVA,  
Fotolar müəllifindir.

## Hacı Qalibin Bilgəh "fironluğu" işi Avropa Məhkəməsinə daşınır

Sabiq deputatın qanunları tanıtmamasının bədəlini hökumət ödəməlidir?



Hacı Qalib Salahzadənin Bilgəhdə vətəndaşların mülklərini qəsb etməsi ilə bağlı işlər Avropa Məhkəməsinə daşınmaq üzərdir. Prosesin başlanmasına üçün ilk addımlar atılıb, İnzibati İqtisad Məhkəməsinə iddia verilib. İddiaçı Azərbaycan vətəndaşı Seymour Quliyevdir. Hacı Qalib Salahzadə Bilgəhdə onun 2 və 3 mərtəbəli iki villasını yerlə bir edib. Hacı Qalib bu qanunsuzluqları edərkən deputat mandati daşıyıb, qanunsuz olaraq müxtəlif qurumlardan əsəssiz sənədlər əldə edə bilib. Hazırda Daxili İşlər Nazirliyində Hacı Qalib Salahzadənin Seymour Quliyevin torpağına gedən yolu qanunsuz olaraq bağlaması, Seymour Quliyevlə yanaşı digər vətəndaşlar Ələkbər Quliyev və Nurid Əliyevin bağ evlərini dağıtmış ilə bağlı araşdırılmalar davam edir. 2018-ci ilin oktyabrında Baş Prokurorluq eks-deputat Qalib Salahzadənin qanunsuz olaraq bağladığı yolun açılması üçün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova məktub ünvanlayıb. Məktubda Sabunçu rayonu, Bilgə qəsəbəsi, Aslan Salahzadə küçəsi döngə 21, ev 2, ev 1 ünvanlarına və dəniz çimərliyinə gedən yolun açılmasının təmin edilməsindən bəhs olunur. Məktubun yazılmasına səbəb Bilgə qəsəbə sakınları Seymour Quliyev, Nurid Əliyev və 35 vətəndaşın imzası ilə Baş Prokurorluğa ünvanlıqları müraciətdir. Müraciətdə deyilir ki, sabiq deputat Qalib Salahzadə yolu kəsərək dəmir darvaza qoydurub və şlaqbauq quraşdırıb. Yola maneolər qoyub. Vətəndaşlar xahiş ediblər ki, həmmən maneolərin götürülməsi üçün əməli tədbirlər görülsün. Məktubda icra müddəti 1 ay göstərilir. Aylar əvvəl icra edilməli olan məsələ hələ de həll olunmamış qəhb. Daxili İşlər Nazirliyi (DİN) İstintaq İdarəsinin Ağrı Cinayətlərin İstintaq İdarəsinin istintaq qrupunun əməkdaşları Dövlət Reyster Xidmətinin nümayəndələri və zərərçəkənlərlə birgə əraziyə baxış keçiriblər. Dövlət Reyster Xidməti nümayəndələri ərazidə müvafiq ölçmələr aparıblar. Nurid Əliyevin, Seymour Quliyevin bağ sahəri ilə yanaşı yaxınlıqdakı Qalib Salahzadənin bağ sahəsinin və ərazidəki evinin də ölçülərini götürüb.

Katrıldaq ki, Qalib Salahzadə istintaq orqanında vətəndaş Seymour Quliyevin 3 və 2 mərtəbəli evlərinin yerlə bir olunması, evlərin talan edilməsi, evlərdən əşyaların oğurlanması, həyətdəki ağacların, su quyusunun dağıdılması işi üzrə dindirilib. Bundan başqa, sabiq deputat saxta sənədə Bilgə qəsəbəsində bağ torpaq sahəsi satmaqda iştirakçılıq işi üzrə da ifade verib. Fakt üzrə Cinayət Məcəlləsinin 186-ci - əmlakı qəsdən mahv etmə və ya zədələmə və 188-ci - torpaq üzərində mülkiyyət, istifadə və ya icra hüququnu pozma maddələri ilə cinayət işi davam etdirilir. İş üzrə Cinayət Məcəlləsinin 259-cu - qanunsuz ağac kəsmə və 320-ci - rəsmi sənədləri, dövlət təltiflərini, möhürü, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə maddələri ilə də araştırma aparılır. Yada salaq ki, 2018-ci ilin aprelində şikayətçi Seymour Quliyev və Nurid Əliyevin əmlaklarının dağıdılması ilə bağlı Baş Prokurorluqda cinayət işi başlanıb. İş materialları istintaq olunmaq üçün Daxili İşlər Nazirliyi İstintaq İdarəsinə göndərilib. Seymour Quliyevin sözlərinə görə, Hacı Qalib Salahzadə iş üzrə bir neçə dəfə dindirilib və onunla üzləşdirilib. S.Quliyev deyir ki, Hacı Qalib Salahzadə Milli Məclisin deputati olduğu dövrə vətəndaş olaraq onun mülküni zəbt etmə



## NATO ilə 25 illik yol

Bu yol Azərbaycanı Alyansa nə qədər yaxınlaşdırıb?

**Ö**tən həftə Azərbaycanın NATO-nun Sühl namına Tərəfdəşlik programına qoşulmasının 25 il tamam oldu. Xarici İşlərlər Nazirliyi Azərbaycanın 1994-cü il 4 may tarixində NATO-nun Sühl namına Tərəfdəşlik programına qoşulması 25 illiyinə dair bəyanat yayıb.

Bəyanatda deyilir ki, Azərbaycanın Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Sühl namına Tərəfdəşlik programına qoşulmasından etibarən Azərbaycan Alyans ilə möhkəm və qarşılıqlı faydalı tərəfdəşlik qurub. NATO ilə əməkdaşlıq Azərbaycanın xarici və təhlükəsizlik siyasetinin vacib istiqamətlərindən biridir. Azərbaycan NATO ilə tərəfdəşliğini bütün Avro-Atlantik məkanında təhlükəsizlik, sabitlik və tərəqqiye töhfə vermek vasitəsi kimi görür.

NATO ilə 25 illik əməkdaşlıq SNT Çərçive Sənədinin və BMT Nizamnaməsinin ortaq dəyər və prinsiplərinə, ələlxüsus dövlətlərin siyasi müstəqilliyi, suverenliyi və ərazi bütövlüyüne hörmət edilməsi öhdəliyinə söykənib.

Sənəddə həmçinin deyilir ki, Azərbaycan NATO ilə qarşılıqlı maraq doğuran bir çox məsələlər ilə bağlı müntəzəm siyasi dialoqa böyük önəm verir və Alyans ilə müxtəlif məsələlər, xüsusilə də sülhməramlı əməliyyatlar və müdafiə islahatları üzrə praktiki əməkdaşlığı yüksək dəyərləndirir: "Azərbaycan və NATO sülhməramlı əməliyyatlar sahəsində möhkəm tərəfdəşliğə malikdir. Azərbaycan NATO-nun rəhbərlik etdiyi və BMT Təhlükəsizlik Şurasının mandatı əsasında fəaliyyət göstərən sülhməramlı əməliyyatlara ilk töhfə verən ölkələrdəndir. Hal-hazırda Azərbaycan Əfqanistanda NATO missiyasına ordu birləşmələri ilə töhfə verir və missiyaya dəstək olaraq özünün hava məkanından və yerüstü kommunikasiya xəttlərindən istifadəyə imkan yaradır. Azərbaycan, həmçinin əfqan təhlükəsizlik qüvvələrinin təlimine mühüm maliyyə dəstəyini təmin edir. Azərbaycan Avro-Atlantika ərazisində və onun hüdudlarından kənarda sühl və təhlükəsizliyin qorunması məqsədilə Sühl namına Tərəfdəşlik çərçivesində əldə etdiyi nailiyyətlərə əsaslanaraq və onun prinsiplərinə və məqsədlərinə uyğun olaraq, NATO ilə işləməyə davam etməkdə qətiyyətdir".

Bəs Azərbaycan NATO-ya integrasiya istiqamətində "yolun" harasındadır? Azərbaycana hansısa xarici hərbi müdaxilə olarsa indiki əməkdaşlıq NATO-nun bize kömək etmək üçün elə qanuni əsasi yoxdur. İndiki halda gərək Azərbaycan hökuməti kömək üçün rəsmi müraciət eləsin. Yalnız bundan sonra köməklik göstəriləcək mümkündür. Azərbaycan NATO üzvü olması üçün hełçox işləri heyata keçirməlidir. İlk növbədə Azərbaycanın strateji seçim etməsinin vacibliyi önə çəkilir. Bildirilir ki, Azərbaycanın özünü Milli Təhlükəsizlik Konsepsiyasında da bəyan edildiyi kimi, öz strateji xəttini seçməlidir. Milli Təhlükəsizlik Konsepsiyası 2007-ci ildə qəbul edilib və orada başlıca strateji hədəfin Avroatlantik məkəna integrasiya olduğu göstərilib.

NATO və Avropa İttifaqına üzvlük ilk növbədə ölkənin demokratik strateji seçim etməsini tələb edir. Yeni üzv olmaq istəyən hər bir dövlət NATO və Avropa İttifaqı ilə bərabər eyni dəyərləri və maraqları bölüşməlidir.

Azərbaycanın NATO-ya üzvlük məsələsində geri qalması onunla əlaqədardır ki, Azərbaycan hələ strateji seçim etməyib. Rusiya faktorunun strateji seçim məsələsində təsirinin olduğunu eksər ekspertlər vurğulayırlar. Bildirilir ki, Rusiya ətrafindəki postsovət ölkələrinin NATO üzvlüyünə qarşıdır. Odur ki, Azərbaycanın NATO üzvlüyü yolunda belə bir ciddi əngel var.

□ **Etibar SEYİDAĞA,**  
"Yeni Müsavat"

**A**zərbaycan Xalq Hərəkatı (AXH) daxilindəki xoşa-gəlməz durum davam edir. Hərəkat iki adda fəaliyyət göstərir. Qurumun iclasları da eyni gündə müxtəlif məkanlarda keçirilir. Bu gün də AXH iki yerde fərqli saatlarda iclasını keçirəcək.

Artıq iki qanaddan biri öz Ali Məclisini formalasdır. Dünən sabiq daxili işlər naziri İsgəndər Həmidovun liderlik etdiyi AXH ADP qərgahında 200-a yaxın insanın iştirakı ilə Məclisin iclasını keçirib. İclasda ümumi səsverme yolu ilə Xalq Azadlıq Partiyasının rehberi Vahid Mirzəyev Ali Məclisin sədri, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və Azad Azərbaycan Partiyasının sədri Həsən Həsənov onun müaviləri seçilibler.

Məclis 26 nəfərdən ibarət idarə heyətini formalasdır. Bununla AXH-nin iki hissəyə bölünməsi rəsmiləşib. Çünkü əks qanadda təmsil olunan qeydiyyatlı partiya sədrərinin hərəkatın idarə heyətində olmayacaqları təqdirdə barışğa getməyəcəkləri heç kəsə sərr dəyil. İ.Həmidov olduğu tərəfin də buna getməyəcəyini əminlikle söylemək mümkündür.

AXH etrafındaki mövcud durumun ictimaiyyəti çəş-baş saldıığı göz öndəndir. Hansı tərəfin AXH olduğu barədə açıq suala tərəflərdən heç biri konkret cavab verə bilmir. Bu durumun nə vaxta qədər davam edəcəyi məlum deyil.

Hərəkatın dönmə sədri, Vətəndaş və İnkışaf Partiyasının rəhberi Əli Əliyev "Yeni Müsavat" açıqlamasında yaxın vaxtlarda əsl AXH-nin hansı tərəf olduğunu cəmiyyətin görəcəyini söylədi: "Hər iki tərəfin

# AXH resmən parçalandı:

## İsgəndər Həmidov öz Məclisini formalasdı

Bu gün əks qanadın cavabı necə olacaq?  
**Əli Əliyev:** "Ən yaxşı hakim zamandır..."



İsgəndər Həmidov



Əli Əliyev

mövqeyini tam müyyən etməmiş partiyalardan biri bu iclasımıza qatılacaq. Tədricən process aydınlaşmağa doğru gedir. Mediada, ictimaiyyət arasında AXH ilə bağlı sualların cavabı getdikcə tapılır".

Ə.Əliyev əks qanadın Məclis təşkil etməsinə də mövqeyini sərgilidü: "Biz öz fəaliyyətimizə məşgülüq. Fealiyyətimiz də əsasnaməyə söykinir. Əsasnamədən kənar heç bir iş görmürük. Bizim əsasnaməyə görə, Məclis, rayon şöbəleri təşkil olunmalıdır. Hazırda bu işlərlə məşgülüq. İşlərimizi getdikcə daha da gücləndiririk. Müxtəlif rayonlarla temaslarımız artmalıdır. Məclis üzvləri müyyən ediləndən sonra sosial siyahı ilə deyil, konkret mövqeləri olan temsilcilərin siyahısı əsasında Məclisimiz keçiriləcək".

□ **Cavanşir ABBASLİ,**  
"Yeni Müsavat"


## Dini liderlərin Bakı sammiti nə vəd edir?

"Belə mötəbər tədbir bəzi qüvvələri qıcıqlandıra bilər"

**M**ultikultural integrasiya hazırlıq qloballaşan dünyamızda siyasetin vacib detalı kimi çıxış edir. Bu baxımdan dillərin qarşılıqlı dialoquna nail olmaq Azərbaycanda dövlət siyasetinin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin imzaladığı "Dünya dini liderlərinin II Bakı sammiti" haqqında sərəncamı Azərbaycanı dünyamın tənmiş dini liderləri arasında səmərəli fikir mübadiləsinin aparılması üçün vacib platforma çevirəcək.

Noyabrın 14-15-də keçirilecek "Dünya dini liderlərinin II Bakı sammiti" 2010-cu ildə Bakıda təşkil olunmuş ilk toplantıının davamı olacaq və qloballaşan dünyamın aktual problemləri nüfuzlu din xadamları tərəfindən müzakirəyə çıxarılacek. Sammitin digər önemli tərefi bir də odur ki, müxtəlif konfessiyaların nümayəndələri arasındakı baş tutacaq dialoq əhalisinin 96 faizi müsəlman olan ölkəmizi milli-dini dözlümlük etalonu kimi göstərəcək.

Sammitlə bağlı Mo-



Süleymanın Əkbər



İlham Əsmayılov

mətbuatı bu tədbiri yaxından izleyəcək. Bu da Azərbaycanın mövqeyinin beynəlxalq mətbatda işıqlandırılması üçün yaxşı fırsatlardır".

Onun sözlərinə görə, ölkəmizin ev sahibliyi edəcəyi bu tip beynəlxalq tədbirlər Azərbaycan üçün ham də öz problemlərini bir dənələ gətirmək və ayrı-ayrı məsələlərlə bağlı yanaşmasını ortaya qoymaq baxımından əhəmiyyətlidir: "Bu tədbir Qarabağ problemini növbəti dəfə qaldırmaq üçün bir fırsatdır. Ərazisinin bir hissəsi işgal al-

tında olan ölkədə beynəlxalq tədbirin təşkilatı müsbət hadisədir. Bize öz problemlərimizi və ayrı-ayrı məsələlərlə bağlı yanaşmamızı dünyaya çatdırmağa əlavə bir imkan yaratır".

Təhlükəsizlik məsələləri üzrə ekspert, ehtiyatda olan polkovnik İlham Əsmayılov sammitin keçirilməsini Azərbaycana dividət getirən təşəbbüs kimi qiymətləndirir: "Belə bir tədbirin keçirilməsini olduqca müsbət dəyərləndirirəm. Bu, imicimizə müsbət təsir edən, Azərbaycana dividət getirən təşəbbüsdür. Biz hər zaman tolerantlığımızla öyrənir və dünya dini liderləri Azərbaycana gəlməkələ özləri bunun şahidi olacaqlar. Çünkü tolerantlıq hər ölkədə olmur. Bu sammitin keçirilməsi Azərbaycanın milli və dini təhlükəsizliyi baxımından da faydalıdır. Hami bir dəha şahid olacaq ki, Azərbaycanda dinlərarası münasibət normaldır".

İ.İsmayılinin sözlərinə görə, belə bir mötəbər tədbirin Bakıda keçirilməsi bəzi ölkələri və qüvvələri qıcıqlandıra bilər: "Xüsusən də radikal mövqe tutanları, məzhəb davası aparanları və s. Amma bu, bizi belə təşəbbüslerdən yayındır bilməz. Əger onlar tərəfindən hansıa mənfi addımlar olarsa, bunun qarşısını almaq üçün dövlətin xüsusi xidmət orqanları var. Və son illər Dövlət Təhlükəsizlik Xidməti bu istiqamətdə kifayət qədər müsbət işlər görüb".

**Ö**tən həftə Tarif Şurası dövlət başçısının tapşırığı əsasında qaz istehlakçılarına tətbiq olunan limitin artırmasına qərar verdi. Bu barədə Milli Məclisdə az önce təşəbbüs qaldırılmış deputat, Büyük Quruluş Partiyasının sədri Fazıl Mustafa ilə səhbetimizdə əvvəlcə şəhəri arasında birmənali qarşılanmayan qərərlə bağlı damdıq.

- *Fazıl bəy, qazın limitinin artırılması ilə bağlı təklifiniz sosial şəbəkələrdə sizə qarşı etirazlara səbəb oldu. Üstəlik, deputat həmkarınız Fəzail Ağamalı da sizin mövqeyinizi tanqidi yanadı. Tarif Şurası limiti artırdı, ancaq bu artım həm də sizə narahət saldı. Olmazdim elə qərar verilsin ki, həm dövlət razi qalsın, həm deputat, həm sadə vətəndaş?*

- Qazın limitinin qaldırılması ilə bağlı bizim səsləndirdiyimiz təklif aydın idi: iki dəfə qaldırılması vətəndaşın vəziyyətini tamamailə yüngülləşdirəcəkdir və bu mövzunun sosial narazılıq elementi kimi gündəmdə qalması istisna olunacaqdı. Bir qismi insanlar mətni axıra qədər oxumamaqdan, bəzilər de qərəzlilikdən bunu vətəndaşın əleyhinə olan bir təklif kimi şərh etməye çalışıdalar. Lakin ənənəvi olaraq sağduyulu insanlar öz iradlarını bildirdikdən sonra hər kəs anladı ki, burada səhəbət limitin artırılması yolu ilə vətəndaşın ödəniş məbləğinin azaldılmasından gedir. Fəzail müəllim bu limitin, ümumiyyətlə, ləğv edilməsini istəyirdi və ona görə de bizim təşəbbüsü zərərli sayıldı. Ancaq mən da-ha çox reallığı düşündürüm üçün mümkün olan variantda israr edirdim. Deputat həmkarım Vahid Əhmədov da analoji təklifle çıxış edirdi. Tarif Şurası bu rəqəmi 50 manat məqdarında artırırdıqdan sonra nəinki limiti leğv etmənin, hətta onu iki dəfə qaldırmanın da məqsədə uyğun sayılmadığı ortaya çıxdı. Mən hökumətin bu qərarını təqdirlər qarşılıdım, bütün hallarda vətəndaşın sıxıntısının qismən azaldılmasını təmin etdi, ancaq yene de ümidiyəm ki, məsələyə yaxın gələcəkdə bir daha baxılacaq və hamını qane edəcək qərar veriləcək. Ancaq hələ ki, dünya tarixində hamını eyni zamanda razı sala biləcek hansısa qərarın qəbul olunması barədə faktla tanışlığım olmayıb. Deputat istəyir vətəndaş sıxıntı çıkməsin, dövlət istəyir həm vətəndaş narazı qalmışın, həm de bündəyə vəsait daxili olsun, "Azerqaz" istəyir ki, kim razı-narazı olur-olsun, satıldığından pulunu çıxarsın, vətəndaş da istəyir ki, qaz da, işq da pulsuz olsun. Həm eyni zamanda necə razı qala bilər?

- *Elektrik enerjisinin limitinin artırılması, yaxud ləğvi məsələsi necə, gündəmə gələ və həllini tapa bilərmi?*

- Nədənse bu məsələ bir qədər diqqətdən kənarda qaldı. Bunun səbəbi bəlkə de elektriklə bağlı limitin aylıq tətbiq olunmasından qaynaqlanırdı. Ancaq elektrik istehlakına da tətbiq edilən limit ciddi narazılıq yaradır və onun da iki dəfə qaldırılmasını təklif etmişik. Ölkəmizdə tam qazlaşma prosesi həle tamamlanmadığından və ya bəzən təchizat keyfiyyəti olmadığından qızdırıcı vasitəsi ki-

mi elektrikdən istifade edən insanların, eləcə də yayda isti havalarda kondisionerden fasiləsiz istifadəyə məcbur olanların ən sıxıntılı məsəlesi də bu elektriķə tətbiq olunan limitdir. Ümid edirəm ki, bu məsələ də hökumətin gündəmdə yer alacaq.

- *Fazıl bəy, Gürcüstən prezidenti Zurabishvili Azərbaycanla səhərəddəki "Keşikçi*

mövcudluğu üçün vacib şərtlərdən biridir. Ona görə də bu addimin yanlışlığı bölgədə yeni münaqişələrə marağı olan başqa güclərin icraçısı olmayan sağduyulu səlahiyyət sahiblərinə anladılmalı və Azərbaycanla dostluğun pozula biləcəyinin ağır nəticələri onlara xatırladılmalıdır. Bizim xoş məramız anlaşılmadığı təqdirdə Azərbaycana torpaq iddiası ilə

sadi və siyasi avantajları böyük olacaq.

- *President hökumətin iştirakı ilə keçirilən iclasda məmurlara növbəti xəbərdarlığını etdi. Sizcə, niya aidiyəti qurumların rəhbərləri, yerli icra hakimiyyəti orqanlarının başçıları dəfələrlə edilən xəbərdarlıqlardan nəticə çıxartırı?*

- Bu gün prezidentin ay-

la şərtlərin.

- *Parlementdəki çıxışınızda kitab çapına tətbiq olunan ƏDV-nin ləğvi məsələsini qaldırımadınız. Aidiyyəti qurumlardan sizi eşidən, təklifinize reaksiya verən ol-dum?*

- Kitablar, çap məhsulları və çap avadanlıqları üzərindən əlavə deyə vergisinin götürülməsi Azərbaycanda mütlək intibahi-

memuar yazmağı düşünürəm. Düşünürəmsə, demək ki, Allah izin verse, yazacağam.

- *Bir sırə aktual məsələlər var ki, həllini gözləyir. Məsə-lən, uşaq pulunun bərpası, sənədsiz fərdi evlərin sənəd-laşdırılması, Xəzərin sahili-nin hasarlarından xilas olun-ması və s. Siyahıya daha hansılarını əlavə etmək olar? Sizcə, bu məsələlərin həllinə*

# "Kimsənin qəhənə həmisi deputat və ya nazır olmaq yazılmayıb"

**Fazıl Mustafa:** "Dövlət öz yükünü nə qədər tez sahibkara təhvil versə, sosial problemlərin də azalmasını müşahidə edə bilərik"



## "Azərbaycanda bir ideyasızlıq, təşəbbüskarlıqdan qorxma aurasını ortadan qaldırmalıyıq"

*Dağ" məbədinə iddiasını ortaya qoyandan sonra narəhatlıq doğuran proses müşahidə olunur. Sizcə, bu iddiyanın dövrüyə buraxılması nəyə hesablanıb? Azərbaycan Tiflisin iddiaları qarşılığında hansı addımı atmalıdır?*

- Fikrimcə, bu, Tiflis həkimiyetindən gələn mesaj deyil. Çünkü işğal olunmuş əraziləri nə görə Rusiya ilə, hətta Cava-xetiya məsələsinə görə Ermənistanla ciddi problemləri olan rəsmi Gürcüstən durub-durub da "üçüncü cəbhə" aşması na derəcədə milli maraqlarına uyğun ola bilər ki? Bu, Gürcüstən üzərindən Azərbaycana qarşı başladılan yeni bir təzyiq və təxribat dalğasıdır. Bu məsələdə canfəsanlıq edən Gürcüstən prezidenti də, digər səlahiyyətli şəxslər də bu təxribatın iradəsiz icraçılarıdır. Gürcüstən maraqlarını azca düşünen hər bir siyasetçi anlayır ki, bu gün Azərbaycandan iki-elli yapışmaq Gürcüstən-

çixış edən hər bir dövlətə iddia etdiyi kvadratkilometr qədər də onların ərazisindən iddiamızı hazırlayıb ortaya qoymalıq.

- *Rəsmi Bakı ilə Avropa İttifaqı arasında imzalanması gözlənilən sazişdən sonrakı Azərbaycan barədə təsəvvürü necədir?*

- Avropa İttifaqı və Azərbaycan arasında bu sazişin bağlanması ilə, əlbettə, böyük problemlərimizin çözümü baş verməyəcək. Ancaq bizim həsablaşdırımız bir dövlətə kimi anlaşılmalıdır. Bu mənədə parlamentin yeniləşməsi prezidentin islahat kursuna daha ciddi dəstəkverici amilə çevrilə bilər. Bütün hallarda parlament rəsmi ən yaxşı çəkən rəssam Azərbaycan xalqıdır. Bizim hərəkətə olmamız, hansı tərkibdə yer almamız xalqın ve təleyin işidir. Kimsənin alına həmisi deputat və ya nazir olmaq yازılmayıb. Ancaq hər kəsin altında insanlara faydalı olmaq mesajının yazılılığına inanıram. Faydalılıq isə hansısa məkannda yerləşməkla şərtlənmir. Hansı əxlaqın daşıyıcısı olmaq-

ri-ayrı qurumlara və məmurlara xəbərdarlıqlarından daha öncə "islahatların alternativi yoxdur!" çağırışı cəmiyyətdə böyük rezonans doğurur. Prezident bizlərden də yaxşı görür ki, artıq belli bir mənfi vərdisi həyat tərzinə çevirmiş məmurlara xəbərdarlığın təsiri olmur, ona görə də vurğunu daha çox islahatlar üzərindən yönəldir. Azərbaycanda prezidentin aparmaq istədiyi islahatlar cəmiyyətimizin eksəriyyəti tərəfindən birmənənlə dəstəklənir, hətta cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar istənilən fedakarlılığı da hazırlırlar. Lakin "bu islahatları gerçəkləşdirmək funksiyası həvəle olunan məmurların eksəriyyəti buna maraqlıdır" və onlar da bu işdə, fedakarlıq edəcəklərmiş" suali insanları haqlı olaraq düşündürür. Bu işdə fikrimcə, məmər bazasından daha artıq cəmiyyətin ayrı-ayrı kesimlərinin, vətəndaş cəmiyyətinin, siyasi partiyaların dəstəyinin təşviq olunması vacibdir. Çünkü məmurların çoxu imtiyazlarını itirmədən islahat barədə düşüncələri öne çekirlər və bu da uğurlu nəticələrə töminat vermir.

- *Bu günlərdə komita sədri Səməd Seyidovun "parlament yeniləşməlidir" deməsi xeyli müzakirələrə səbəb oldu. Siz yeniləşmiş parlamenti necə təsəvvür edirsiniz? Maraqlıdır, özünüzü həmin tərkibdə görürsünüzmü?*

- Bu cür açıqlamalar ilk dəfə deyil ki, səsləndirilir. Səməd müəllimin de yanaşması daha dinamik və peşəkar parlament modelindən bir çağırış kimi anlaşılmalıdır. Bu mənədə parlamentin yeniləşməsi prezidentin islahat kursuna daha ciddi dəstəkverici amilə çevrilə bilər.

Bütün hallarda parlament rəsmi ən yaxşı çəkən rəssam Azərbaycan xalqıdır. Bizim hərəkətə olmamız, hansı tərkibdə yer almamız xalqın ve təleyin işidir. Kimsənin alına həmisi deputat və ya nazir olmaq yازılmayıb. Ancaq hər kəsin altında insanlara faydalı olmaq mesajının yazılılığına inanıram. Faydalılıq isə hansısa məkannda yerləşməkla şərtlənmir. Hansı əxlaqın daşıyıcısı olmaq-

na tekan vere bilər. Gürcüstən və Türkiye kimi qonşu dövlətlər bu vergini tamamilə götürdürlər, Azərbaycanda isə ən yüksək rəqəm olaraq - 18% qalır, bunun izahını vermək çətindir. Məgər biz savadlı toplum istəmirik, mütlək vərdişi marağımız yoxdur? Vergilər Nazirliyinin rəsmi ləri qanunvericilikdə dəyişiklik edilərsə, bu ideyaya müsbət ya-naşacıqları bəyan etdilər, lakin hələ də bu istiqamətdə bir hərəkətlənmə yoxdur. Fikrimcə, bu məsələdə yazarlarımız, ayrı-ayrı ziyanlılarımız, pedagoqlarımız daha çox təşəbbüskarlıq göstərməlidirlər ki, hökumət də bu işin zərurətini qəbul etsin.

- *Fazıl bəy, ötən ay növbəti kitabınızı geniş oxucu auditoriyasına təqdim etdiniz. Kitab nəşrinə geniş yer ayıran deputatlar sırasında forqlarıınızın. Azərbaycan siyasetçilərinin memuar yazmağa tərəddüd etməsinin səbəbi, sizcə, nədir? Burada həqiqəti yazmağın çətinliyi var, yoxsa səmimi görünməyin birmənəli qəbul olunma-yacaq qorxusunu?*

- Bəli, ötən ay yeni kitabının geniş təqdimatı oldu və bu sahədə çalışmalar artıq hobbicilikdən daha da irəliyə gedərək peşəkar mahiyyət almağa başlayıb. Çünkü cəmiyyətə fikirlərin çatdırılması ilə yanaşı, gələcəyimizin necə dizayn olunmasına siyasi-ictimai fealiyyət sferasındaki insanların özəl məsuliyyət daşıyırlar və bütün mümkin vasitələrdən istifadə edərək öz töhfələrini verməlidirlər.

- *Bəs, özünüz nə vaxtsa memuar yazmaq haqqda düşün-müsünüz?*

- Memuar məsələsi əslində bir mədəniyyət faktı kimi anlaşılmalıdır, bildiklərini, yaşadıqlarını faydalı miras kimi geleceyə ötürmək məsuliyyətini anlaysa və yazmaq qabiliyyətin varsa, hökmən yazmalısan. Həm də səmimi və obyektiv yazmalısan, memuar janrı özüne bərəət vermək üçün düşünləməyib, dövrü və insani olduğunu kimi tanıtmaq üçün düşünlüb. Qoy dünyadan köçəndən sonra oxunulsun, ancaq oxunulsun, müzakirə olunsun. Klassik formada olmasa da,

və əhalinin əksər hissəsinin məmənunluğuna mane olan qüvvələr kimlərdən ibarət-dir?

- Qeyd etdiyiniz problemlərin ardınca çox sayıda hellini gözləyən məsələləri vurğulamaq olar. Ancaq ən önemlisi hesab etdiyim orta təbəqənin dircəldilmesi və sahibkarlığın üzərindən sözə deyil, işdə məneelərin götürülməsidir. Dövlət öz yükünü nə qədər tez sahibkara təhvil versə, sosial problemlərin də azalmasını müşahidə edə bilərik. Azərbaycanda bir ideyasızlıq, təşəbbüskarlıqlıdan qorxma aurasını ortadan qaldırmalıyıq, bir çox sahələrdə inhisarlılıqdan imtiyaz olunmalıdır, imtiyazlardan əl çəkilməlidir ki, iqtisadi həyat dircəlsin. İqtisadi həyatda məhdudlaşmalar siyasi sferaya da çox məsəliyyətsiz narazılıq virusunu migrasiya etdirir. Bu isə dövlətimizin daha təhlükəli proseslərlə üz-üzə qalmasına getirib çıxara bilər.

- *Müxalifət hazırda heç olmasa bir mitinqə icazə verilməsi üçün çalışır, hakimiyətsə "yox" deyir. Sizcə, "yox"un səbəbi nədir?*

- Mitinq keçirmək konstitusyon hüquqdur, istənilən müxalif qüvvənin sərbəst toplaşmaq azadlığını gerçəkləşdirmək hüququ var. Ancaq mitinqi bir hədəf olaraq hər dəfə diqqət mərkəzine getirmənin izahını tapmaq çətindir. Əgər 5 milyon insana sosial şəbəkədə ağıllı söz demək imkanın varsa, 15-20 min adama mikrofondan çıxarıraq əlavə ne deyəcəksən? İqtidarı "yox" cavabının öz əsaslandırması var, ancaq bu kimi məsələlərin qanunvericiliyə uyğun şəkildə tənzimlənməsi məqsədən uyğun olardı.

- *İqtidar-müxalifət dialoqu-na ehtiyac var mı?*

- Dialoq həmisi aktual tələbdir. Fikrimcə, islahatlar prosesinin real məzmun alması məhz iqtidarlara müxalifət arasında dialoqun mövcudluğundan əsaslıdır. Siyasetin oyun qaydalarının medəni əslubda bərəqərər olması, cəmiyyətdə aqressiv ritorikanın azalması üçün bu, çox vacibdir.

□ **Elşad PASHASOVY,  
"Yeni Müsavat"**



## Hüquqi islahatlar Üçün barmaq

Zamin HACI  
zaminhaci@gmail.com

"Burunsuz bir insan - şeytan bilir nədir: quş kimi quş deyil, vətəndaş kimi vətəndaş deyil, sadəcə götür və pəncərədən at bayıral!"

(Qoqol, "Burun")

Deyir bütün Avropa məkanında ən az vəkil Azərbaycandadır. Hər 100 min nəfərimizə cəmi 9 vəkil düşür (2018-ci il, "Avropa Komissiyasının ədalət məhkəməsinin effektivliyi hesabatı"ndan). Gürçüstəndə bu rəqəm 43 vəkildir, bəyənmədiyimiz Rusiyada isə hətta 49,4-ə çatır. Müqayisə üçün, Avropanın hər 100 min nəfərə vəkil sayı üzrə orta göstəricisi 162 vəkildir. Loru dildə desək, azərbaycanlılar orta statistik avropalıya nisbətən 18 dəfə müdafiasızdır. Vəkillərin sayına görə ən yüksək göstəriciye malik Avropa ölkəsi Kiprdir. Orada hər yüz min adama... 425 vəkil düşür! Ədalət məhkəməsinə çəkilən xərclərin adambəşinə nisbətində də (daha aydın olsun deyə belə ifadə edək: dövlətin ədalət üçün hər adama xərclədiyi vəsait) bütün Avropada axırıncı yerdeyik: Azərbaycan dövləti bu məqsədə adambəşinə ildə cəmi 7 avro xərcləyir. Bu məsələdə orta Avropa göstəricisi 64 avro imiş, ən yüksək xərc isə İsviçrədədir: 214 avro.

Doğrusu, bizdə məhkəmə-hüquq sahəsində islahatların vacibliyi teması açılında mən həmişə bu "vəkilsiz" qalmışımızı xatırlayıram. Ancaq, elbəttə, avropalılar Azərbaycan reallıqlarını başa düşmürələr, bizim mentalitetimizi, dəyərlərimizi qanımlılar. Yoxsa vəkil bizim nəyimizə lazımdır? Vəkil Amerikada, Fransada, Almaniyada... qısqası, qanunsuzluq hökm sürən, dağım-duğum yerlərdə vacib peşədir. Bizdə vəkilin funksiyasını məhkəmədə hakim, prokuror, icra başçısı, penitensiar sistemin baş mollası və saire hörmətli yoldaşlar özləri həyata keçirirlər. Dəfələrlə şahidi olmuşuq, hakimlər müttəhimlərə ən yüngül cəzaları, ağlaya-ağlaya veriblər. Ağır Cinayətlər Məhkəməsində Mənsur İbəyev adlı hakim vardi, bir neçə dəfə camaata cəza kəsmək yerinə öz əlini kəsmişdi. Elə prokuror tənəriq ittiham aktında "cinayətkarın yerinə xahiş edirəm məni tutasınız. Humanizm tətənə çəlsin" sözlerini səsləndirdib. Sövgəliyi, bu yaxında Hindistanda maraqlı hadisə baş vermişdi. Orda hakim partiyaya səs vermək istəyən bir adam çəşib rəqibin adının qabağına barmağını basmışdı.

Burada bir haşıyə çıxmış. Hindistanda yoqa elmi, müdriklik dəhşət inkişaf elədiyindən çox adam yazı-pozu bilmir, imza atanda barmaq basır. Sevgililər də hind kinolarında adətən buna görə əl-əle tutub dağ yamacında mahni oxuyur, çəmənlükde yuvarlanır, hər cür dəcəllik edirlər. (Axırda sevişmə səhnəsi isə barmaqların tutuşması, boşalması formasında təsvir olundurdu. Nəsə, çox dərincə getməyək, Tamerlan Qarayev söz verib ki, Hindistanda səfir işlədiyi müdədətde vertolyota minmeyəcəkdir). Ümumiyyətə, orada müdrik aqsaqqallara qulaq asmaq modadır. Burada ictimai fəallarımızdan, görkəmli elm təbliğatçısı Yalçın İsləmzadənin fikirləri yerine düşür: "Dərsliklərimiz doludur bostan, tərəvəz, saman təyasi, Ezop dili, tülüklü və qarğı kimi allegoriyalar, ibretmiz rəvayətlər. Təsəvvür elə 21-ci əsrə, informatika dərsliyində alqoritmə dair misal verilib: quydadan vedre ilə su çəkmək mövzusunda! Elektrik motoru 150 ildir ixtira olunub. Dərsliklər doludur müdrik babalarla, indiki dövrə müdrik baba ola bilməz. Qədimdə insanlar qısa yaşıyırdı, bilgini qeyd etmək üçün heç nə yox idi. Ona görə çox yaşayan, yaşılanan biri müdrik sayılırdı, bilgiler onun yaddaşında idı. İndi dünyani gəzməmiş, xarici dil bilməyən, texnoloji, elmi savadsız qocalar necə müdrik ola bilərlər? Hələ bir ədəbiyyat dərsliyi var, neçənci sınıfı unutmuşam. Birçə mövzu var texnologiya haqqında. Mövzu belədir ki, atası oğluna həyətdə rakete oxşar oyun yeri düzəldib, uşaq da orda kosmosa uçmaq xəyalı qurur. Və... mentalitet gizliliyə özünü biruzə verir - mətnədə yazılıb ki, digər uşaqlar həmin uşağa paxılıq edirlər. Uşaq üçün dərsliyə bax - bir imkanlı ailənin uşağına digər uşaqlar paxılıq edir. Çox köhnə, səmərəsiz təfəkkürün məhsullarıdır bizim dərsliklər".

Qayıdaq o hindistanlı dostumuzun əhvalatına. Adam səhvən səs verdiyini öyrənen kimi həmin o mürəkkəb vuruşan barmağını dibindən kəsmişdir! Gör nə qədər hökumətə bağlı insandır! Ancaq unikal deyil. Bizdə hər seçkidən sonra xeyli adam barmağını laqonda ilə kəsir. Məzahir müəllim MSK-nin hər iclasına Səhiyyə Nazirliyindən cərrah briqadası çağırırmalı olur. Bunlar tikir, komissiya üzvləri isə bir ucdan kəsir. Bir nəfər hətta qolunu dibindən kəsmişdi.

İndi söz əlaqədar təşkilatlarındır - sizdən hüquq sahəsində islahat gözləmirik.

## ABS dövlət katibi Mayk Pompe-

onun Azərbaycan və Ermənistan xarici işlər nazirlerini Vaşingtona dəvət eleməsi analitiklərin müzakirə mövzusu olaraq qəhr. Maraqlıdır ki, Rusiyada bu təşəbbüs qısqənliq və narahatlılıq qarşılımb. Halbuki ABŞ da Rusiya kimini Qarabağ məsələsində vasitəçi dövlət, üç həmsərdən biridir.

Amerikalı tanınmış təhlilçilərdən biri, ABŞ siyasi dairelərini və Ağ Ev yaxın ekspert Stiven Blank isə Pompeonun Qarabağ təşəbbüsü ilə bağlı maraqlı ifadə işlətmidi. Deməşdi ki, nazirlərin Vaşington görüşü heç də ABŞ-in "Lavrov planı"nın dəstekləmək anlamına gəlmir, Ağ Ev həmin planı müdafiə eləməye hazırlanırmış.

Məntiqlidir. Çünkü Rusyanın Qarabağa dair istenilən hell planı öncəliklə onun regiondakı maraqlarına əsaslanacaq. Bu üzdən rusiyalı politoloqlar xeyli vaxtdır Azərbaycan və Ermənistan XİN rəhbərlerinin gözlənilən Vaşington görüşünün əhəmiyyətini heçə endirmək, onu hətta gözdən salmaq yönündə açıqlamalar verir, ümumiyyətə, Vaşingtonun Qarabağ probleminin ədalətli həllində guya maraqlı olmadığını, hətta nizamlama prosesinə pel vurmaq istədiyi iddia edirlər. Bu fonda isə Rusyanın yegane və ədalətli arbitr obrazını yaratmaq çalışırlar. Həmin rəylərdən birini təqdim edirik.

\*\*\*\*\*

"Dağlıq Qarabağ konflikti çox mürəkkəb konfliktidir. Əger əvvəller Serj Sərkisyan və İlham Əliyev öz oyunlarını oynayırdısa, inqilabçı Paşinyan hələ ki, inqilabi planda özünü heç nədə göstərməyib - birə ondan başqa ki, Nikol Paşinyan "Qarabağ birbaşa danışqlarında iştirak ələməlidir" deyib. Bununla belə, o, köhnə formatda danışqları davam etdirir". "Yeni Müsavat"ın məlumatına görə, bunu Yaxın Şərqi və Qafqaz ölkəlerinin problemləri üzrə rusiyalı ekspert Stanislav Tarasov 1 in.am erməni saytına mühəsbəsində deyib.

Onun sözlərinə görə, ermənilər danışqlarda ilk növbədə mühərribəni önləmək məqsədilə iştirak edirlər: "Diğer iki həmsədr dövlətin (ABŞ və Fransa - "YM") Qarabağ problemi vəclərinə də deyil, nədən ki, Qarabağ onlardan çox-çox uzaqdadır. Putin isə problemlə məşğul olur, ona görə ki, burada, bizimlə yanaşıdır. Əgər mühərribə Yaxın Şərqdən Cənubi Qafqaza sıçrayarsa, o zaman bu, təkcə Azərbaycan və Ermənistana deyil, Rusiyaya da təsir edəcək. Biz hadisələrin belə inkişafını əngəlləmeliyik. Rusiya üçün yekunda Qarabağın Azerbaycanca, yoxsa Ermənistana qalacağının heç bir önemi yoxdur. Biz Stepanakerti (Xankəndi - "YM") Rusiyaya birləşdirməyə hazırlaşmışq", - deyə Tarasov vurğulayıb.

Bunun ardınca o, faktiki



## Qarabağda inanılmaz müharibə ssenariisi: "Ruslar Araza çıxır", Təbrizdə isə...

**Rusiyalı ekspertlərdən ilginc iddialar:** "Moskva üçün Qarabağın Azərbaycanda, yoxsa Ermənistanda qalacağının önemi yoxdur"; "Güney Azərbaycan ABŞ-İran qarşısınmasında müharibənin episentrlərindən ola bilər..."

surətdə Kremlin Qarabağ münaqişənin nizamlanmasında politoluğun yuxarıdakı açıqlamaları maraqlı olmadığını və Moskvanın əsl niyyətini ortaya qoyub: "Rusyanın mövqeyinin Ermənistan və Azərbaycan üçün tehlükəliliyi bundadır: əgər bu iki münaqişə tərəfi razılığa gelməzse, əgər cənubdan, xüsusən də İran tərəfdən Araz boyu sabitsizlik təhlükəsi yaranarsa və bu, Cənubi Qafqaza təsir etməye başlayarsa, o zaman ruslar Qarabağ konflikti rusiyalı politoloğun yuxarıdakı açıqlamaları maraqlı olmadığını və Moskvanın əsl niyyətini ortaya qoyub: "Rusyanın mövqeyinin Ermənistan və Azərbaycan üçün tehlükəliliyi bundadır: əgər bu iki münaqişə tərəfi razılığa gelməzse, əgər cənubdan, xüsusən də İran tərəfdən Araz boyu sabitsizlik təhlükəsi yaranarsa və bu, Cənubi Qafqaza təsir etməye başlayarsa, o zaman ruslar

da olduğunu düşünməyə əsas verir. Ola bilsin, Donald Tramp qatı anti-irançıları olan Pompeo və Boltonun daxıl olmadığı başqa bir siyasi əhatəyə malik olsayıdı, o zaman iki ölkə arasında konfliktən qaćmaq mümkün olmasa da, onu qeyri-müəyyən müddətə təxirə salmaq olardı", - deyə o qeyd edib.

Hərbi ekspert İranla ABŞ arasında mümkin müharibənin bir neçə episentrinin olacağını güman edir. "Mühərribənin episentrlərindən biri Suriya və Livan, digəri İraq, o biri isə Güney Azərbaycan ola bilər... Tramp administrasiyası müstəqillik tələb edən Təbriz türkləri ilə İran (fars - "YM") əhalisi arasında milli zəmində qarşısınma yarada bilər. Bu da şübhəsiz ki, Bakının müəyyən reaksiyonunu doğuracaq. Belə tendensiyani önləmek üçün Tehran ehtimal ki, Azərbaycanda şe istiqamətində İslamlasınan sürtləndirməyə səy edəcək və Bakının Vaşington və Təl-Əvvilə yaxın əlaqələrinə görə növbəti dəfə narazılığını bildirəcək", - deyə politoloq əlavə edib.

\*\*\*\*\*

Beləcə, hərənin öz maraqlı-mənafeyi var. İran, Rusiya və ABŞ bölgədə nüfuz savaşında ikən Azərbaycan da təbii ki, özünün köklü maraqlarından, öncəliklə Qarabağla bağlı mənafeyindən çıxış edərək, öz strategiyasını cilalamaq zorundadır. Bu xüsusda başqa bir tanınmış rusiyalı hərbi analitik Denis Korkodinovun fikirlərini ciddiye almanın yaddaşıdır. Bu xüsusda başqa bir tanınmış rusiyalı hərbi analitik Denis Korkodinovun fikirlərini ciddiye almanın yaddaşıdır.

\*\*\*\*\*

Arazın o tayı isə Güney Azərbaycan, beynəlxalq hüquqa görə isə İran dövlətidir. O İran ki, ABŞ-la münasibətəndə olduqca kritik bir dönəmdən keçir. Hətta iki ölkə arasında hərbi qarşısınma variantı istisna edilmişdir.

Bəzi müshahidəçilərə görə, ABŞ Qarabağ məsələsində ciddi irəliləyişə, nəticə etibarilə Ermənistən və Rusiya orblarının uzaqlaşmasına en əvvəl o səbəbə səy edir ki, Tehran və Moskva Amerika maraqlarına qarşı bölgədə müstərək, sinxron hərəkət etmək imkənindən məhrum olsun. Hər halda, həll edilməmiş Dağlıq

Beləliklə, Qarabağ məsəlesi ilə çulğalashmış İran məsəlesi, İran-ABŞ, ABŞ-Rusiya qarşısınmasında eslində bölgədə yeni bir situasiyanın xəbərcisi sayılmalıdır. İran ətrafında dərələn çənberə Rusiya və İran arasında "sendviç" kimi sıxlıq Azərbaycana xüsusilə aylıq-sayıq olmayı diktə edir. Bəzim bu mürəkkəb geosiyasi oyunda səhv elemək lüksümüz qalmayıb...

□ "Yeni Müsavat"ın analitik xidməti

**I**şgalçı Ermenistan 1.5 milyardlı büyük İslam dünyasında Dağlıq Qarabağ məsəlesi və saxta "soyqırımı" iddiası ilə bağlı özünü daim müttəfiqlər axtarır, erməni işğalı, uydurma "erməni iddiası"na yanaşmadan müsləman dünəyindəki ənənəvi yekdil, principial mövqeyi öz xeyrinə dayisməyə çalışır. İndiyədək İslam əlkələrindən yalnız yarım-xristian Livan saxta "erməni genosidi"ni təməyib. Dağlıq Qarabağla bağlı veziyət isə bir az da ermənilərin ziyanına dır. Türkiye, Pakistan, Səudiyyə Ərəbistanı, Özbəkistan kimi əlkələr işğal faktına görə Ermenistan adında dövləti, ümumiyətlə, tammir.

Qarabağ məsələsinə gəlin, Ermənistən bu günədək yalnız qonşu İranla six yaxınlığa nail ola bilib. Bununla belə, 57 müsləman dövlətinin birləşdirən İsləm Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü kimi İran da təşkilatın Ermənistəni işğalçı kimi tanınan sənədində səs verib.

İndi İrəvan İsləm-ərəb dünyasında, bir növ, "kəşfiyyat" a çıxış özünə dəstək, arxa-dayaq və dost axtarmağa başlayıb.

Ermənistən, şübhə yox ki, İsləm aləminə, onun ənənəvi dövlətlərinin çıxış əldə eleməklə həm də özünün böhran içindəki iqtisadiyyatına yeni "nəfəs" vermek, bununla da ölkədən kültəvi kökü və yoxsulluğun səviyyəsini azaltmaq, orduya çağırıcı problemini həll etmək, yekunda Qarabağ danışıqlarında Azərbaycan qarşısında uğurlu bir mövqeyə sahiblənməyə çalışır.

Bəs Ermənistən İrəvan sonra özünə yeni dayaq axtarışında istədiyinə nail ola bileyəkmi? Hansı müsləman əlkəsini İrəvan özünə müttəfiq edə bilər?

Politoloq Nəzakət Məmmədova "Yeni Müsavat" a bildirdi ki, İsləm Əməkdaşlıq Təşkilatı Azərbaycanın ərazi bütövlüyü məsələsini birmənalı surətdə müdafiə edən əsas

# Ermənistən ərəb əlkələrindən

## "Özünə dayaq tapa biləcəkmi?

Son zamanlarda ərəb şeyxlərinin Ermənistəna ayaq açmağa başlamasının arxasında böyük plan dayanır



təşkilatdır: "Hər halda bu, indiyədək belə olub. Şübhəsiz ki, din amili burada əsas rol oynayır. Lakin bir amili də unutmaq olmaz ki, İran, Türkiye, Pakistan kimi müsləman əlkələrini çıxsaq, bu təşkilatın yerde qalan üzvləri ərəb əlkələridir. Ermənilərin isə tarixən Yaxın Şərqi hadisələrdə bu və ya digər şəkildə iştirakları olub və onlar regiona, onun xalqlarına yaxşı, bələddirler. Hindistan-

dan qovulmuş qaraçı və aromun tayflarından töremiş ermənilər Orta Şərqdə və Kiçik Asiyada məskunlaşmış. Onların ilk dövləti də indiki Suriyanın şimalında Kılıçiya carlılığı olub. Bu da onların minilliklər boyu Yaxın Şərqi xalqları ilə məişətdən tutmuş, siyasetdək yaxınlığını labüb edib. Məsələn, əreblərlə erməniləri din fərqi ayırsa da, uzun əsrlər yanaşı yaşamaları birləşdirir. Yaxud onlar bir neçə

yüz il Osmanlı təbəələri olublar və bu gün Türkiyədə onların güclü mövqeləri dənilməzdər. İranla olan yaxın münasibətləri barədə danişmaq isə artıqdır, bunu hamımız bilirik. Ermənilərin dünyaya səpələnmiş olması onların uzun əsrlər başqa xalqlarla bir yerde yaşamasına, onların düşüncə tərzine yaxşı belə olmasına, nəticədə bu gün həmin əlkələrdə bir sıra siyasetçiləri əla alb öz məkrili

məqsədləri üçün istifadə edə bilməsinə zəmin yaradıb. Diaspora Ermənistən xarici siyasetinin əsas vasitəcisi, uğurunun təminatçısıdır. Azərbaycanın milyonlarla pul xərcleyib nail olmaq istədiklərinə ermənilər dənə az vəsaitlə, dənə səmərəli şəkildə nail olurlar. Üstəlik, hazırda İsləm Əməkdaşlıq Təşkilatında Türkiyənin təsir imkanlarını zəiflədir. Türkiyə nəinki ərəb, hətta İsləm aləminin ümumi məsəlesi olan Quds məsələsində belə tam həmreyliyi nail ola bilmədi. Bəzi ərəb dövlətləri separatçı mövqə sergilədi. Odur ki, İsləm Əməkdaşlıq Təşkilatında Türkiyə vasitəsilə təsir imkanı zəifdir. Bir sıra ərəb əlkələri ilə erməni diasporası sayesində Ermənistən münasibətləri mövcuddur və dənə da inkişaf imkanlarını istisna etmək olmaz. ABŞ müttəfiqi olan Körfezin ərəb əlkələrini Ermənistənə zəiflədir. Onlar öz aralarında dini həmreylik, təssübəşəlik hissələri güclənənləridir. Oks halda, biz yəqin ki, ayrı-ayrı müsləman əlkələrinin Ermənistənla yaxın əlaqələrinin davam etməsinin şahidi olə bilərik".

□ Etibar SEYİDAĞA,  
"Yeni Müsavat"


# Türkiyə erməni miqrantları öz ərazisindən çıxara bilər

**Politoloq:** "Qardaş əlkə bu addımı çoxdan atmalı idi"

**T**ürkiyə yaxın zamanlarda Ermənistən vətəndaşlarını kültəvi şəkildə deportasiya edə bilər. Bu məlumatı "Past" qəzeti yayıb. Məlumatda bildirilir ki, Türkiyədə erməni əmək miqrantlarının sayı kifayət qədər çoxdur. Bu məsələ bir neçə dəfə Türkiyədə gündəmə gətirilib.

Qəzeti yazdıgına görə, məsələnin hazırkı ərefədə aktuallaşdırılmasının səbəblərindən biri Ermənistən Suriya siyaseti olub. Məlumatda bildirilir ki, əgər deportasiya reallaşarsa, o zaman yaxın zamanlarda ailələrinə pul göndərən 70-100 min Ermənistən vətəndaşı geri dönmək məcburiyyətdə qalacaq.

"Yeni Müsavat" a danişan politoloq Mübariz Əhmədoğlu bildirdi ki, əslində Türkiyə bu qərarı verməkdə gecikib: "Bu hal, Türkiyədə "erməni soyqırımı" məsələsində hansı təzyiqlərə məruz qalıbsa, bu, birbaşa və dolayısı yolla Ermənistəndən gedənlərin hesabına baş verib. Ona görə də Türkiyə məsələ ilə bağlı çox-



dan qərar verməli idi. Ermənilər indi belə iddia uydurub ki, Türkiyə Qarabağ məsələsində erməni mövzusunu Azərbaycanla alver predmetine çevirib."

M. Əhmədoğlunun fikrincə, Ankara başa düşür ki, "erməni soyqırımı"nın Türkiyənin daxilə yaradığı təzyiq, beynəlxalq aləmdə yeni situasiya formalaşdırıb: "Artıq Fransada,

İtaliyada, İspaniyada və bir sıra Avropa əlkələrində "erməni soyqırımı"na olan münasibət Ermənistənə hörmət mənasında deyil, məhz Türkiyəni cəzalandırmadı. Türkiyənin daxilində başlanan keyfiyyət dəyişikliyi artıq beynəlxalq aləm keçir. Türkiyə də prosesi yaxşı izləyir. Qardaş əlkə belə güman edirdi ki, Türkiyədə erməni miqrantlarına yer verərsə, beynəlxalq aləm bunu humanist addım kimi qiymətləndirir. Ancaq gördük ki, bu, əks effekt verdi. Ona görə də hesab edirəm ki, Türkiyə Ermənistən vətəndaşları olan miqrantlara qarşı addiminin üstündə durmalıdır. Bu addım hədsiz çox gecikib".

Politoloq söylədi ki, Ermənistən vətəndaşlarının Türkiyədə çıxarılması həyati-zəruri məsələ olsa da, bu prosesi ehtiyatlı qaydada reallaşdırmaq lazımdır: "Türkiyənin artıq beynəlxalq imicində müyyən qədər zədələnə var. İndi də əger erməni miqrantlarını ərazisindən zorla çıxararsa, bundan da istifadə edib, Türkiyənin imicini zədələyə bilərlər. Ermənistən son zamanlar həyata keçirdiyi Suriya siyasetinə gelincə isə mən hesab etmirəm ki, bunun məsələyə aidiyəti olsun. Bu, sadəcə ola-

raq hansıa ekspertin fikri ola bilər. Ancaq gedişata baxaraq demək olar ki, Ermənistən Suriya siyaseti Türkiyəyə təsir edə bilməz. Türkiyədə erməniləri güclü göstərmək istəyənlər var və bu cür fikirləri də onlar yayırlar. Suriyada ermənilər bələndülərlər. Ancaq bu, çox kiçik hadisədir. Yəni bir dəstə Ermənistən hərbiçisi Rusyanın sözü ilə Hələb ərazisindədir və orada minadan təmizləmə işləri aparıb, xəstələri müalicə edirələr. Yəni üzdə humanitar aksiyalarda iştirak edirlər, ancaq bu adamlar hərbiçidirlər. Dəməli, istəniləndən anda hərbi proseslər də qoşula bilərlər. Eləcə də Suriyadakı ermənilərin bir qrupu ABŞ-in Suriyadakı qoşunlarına qoşulublar. Yəni bu faktdır ki, hazırda ermənilər Rusiya və ABŞ-in vasitəsilə Suriyanın geosiyasi proseslərinə qoşulublar. Fakt hər kəsə bəlliidir. Rusiya xətti ilə erməni hərbiçiləri artıq 3 aydır ki, Hələbdədir. ABŞ xətti ilə isə ermənilərin fəaliyyəti 10 günləye yaxındır ki, başlayıb. Bunların miqdarı elə böyük deyil ki, Türkiyə kimi nəhəng dövlətin siyasetinə təsir etsin. Məsələ deyildi, qədər ciddi olmasa da, hərəkətlənmə var".

□ Əli RƏİS,  
"Yeni Müsavat"

## Niyə daha çox komediya filmləri və seriallarını sevirik?

Kino mütəxəssisləri səbəblərdən danışdır

S on illərdə ölkəmizdə türk serialları ilə yanaşı yerli serial-lara da maraq artmağa başlayıb. Bu da onu göstərir ki, artıq serial istehsalçıları məsələyə getdiyə ciddi yanaşmağa, ortaya baxımlı möhsul çıxartmağa çalışır. Hazırda təqdim olunan seriallar əsasən dramatik və komediya janrında olur. Bəs tamaşaçı daha çox hansı janrda olan seriala üstünlük verir?



Statistik məlumatına görə, milli eñir məkanımızda həftə ərzində 65 saatdan çox teleserial yayımlanır. Bunun yalnız 25 faizini komediya serialları təşkil edir ki, bu janrda yayım öncüllüyü həzirdə ATV, Xəzər TV-yə məxsusdur. Müşahidələrdən və aparılan sorğulardan bələ məlum olur ki, tamaşaçı daha çox komediya janrına üstünlük verir. Məsələn, son günlərdə "Xəzər TV"-də yayımlanan "Niyə?", ATV-de yayımlanan "Bülgələr" serialları daha iddialı və reytinglər olmayı bacarıb. Xüsusiən də birinci qeyd edilən serialdakı aktyor oyunu, süjet xətti tamaşaçı tərəfindən maraqla qarşılanır, sevılır.

Bununla belə dram janrında çəkilən seriallar da artıq tamaşaçı marağı qazana bilir. Məsələn, 2017-ci ildə yayımlanan "Ata ocağı" serialı bu gün də tamaşaçı kütłəsinə ekrana cəlb etməyi bacarıb.

Bununla belə, yuxarıda qeyd etdiyimiz kimi, bu gün Azərbaycan tamaşaçısı həm kinoteatrarda, həm də ekranda sosial-psixoloji, düşündürücü, mənəvi mövzuları əks etdirən, dramatik filmlərə deyil, daha çox yüngül formali, heç də düşündürücü olmayan komediya janrına üstünlük verir.

"Bu cəreyanın haradan və hansı səbəbdən geldiyini, dəb kimi formalasdığını hələ də anlamıram. Anlamacaq istəyirəm, amma bu məndə alınmır". Bu sözleri xalq artisti, kinorejissor Oqtay Mirqasimov mövzu ilə bağlı "Yeni Müsavat" a açıqlamasında bildirib. Kinorejissor təqdim olunan komediyaların keyfiyyət baxımdan çox aşağı seviyyədə olduğunu deyib: "Bu komediyalar sadəcə təlxəklilikdir, bəzən heç yumorlu olmur. Ümumiyyətlə, bu bəzədə dənisişməq nəmən üçün cətindir".

Digər kino mütəxəssislerinin fikrincə, bu məsələyə həm sosial-iqtisadi, həm də siyasi təsirleri var. Məsələn, ötən əsrin əvvəlində Hollivud, 40-50-ci illərdə isə Fransa kinosunda bu cür proses olub. Yəni problemlərdən bezən, daha çox əyləncəyə ehtiyacı olan insanlar komediya janrnına üstünlük verib. Lakin zaman keçdikcə, vəziyyət dəyişikdən sonra insanlar komediya janrından bezərək, fəlsəfi, düşündürən dram janrına yaxınlaşmışa başlayıb.

Kinoprodüser Fehruz Şamiyevin də fikrincə, komediya janrına üstünlük əsasən iqtisadi-siyasi məsələlərlə bağlı olur: "Bu, bütün dünyada var. Yəni iqtisadi durum və yaxud insanların sosial durumu nə qədər ağırlaşırsa, daha çox yüngül filmlərə keçid etməye, onurla da istirahət etməye, əhvalini yaxşılaşdırmağa çalışırlar. Psixoloji, dram filmlərinə əsasən maddi vəziyyəti təmin olunmuş yuxarı üst təbəqə üçün baxımlı hesab edir. Beləliklə, bu məsələ iqtisadi amillərlə bağlıdır. Kütə çalışır ki, gizli manaları, dərin-fəsəfi mesajları olmayan, tez həzm olunan filmlərə baxın. Bununla belə, dram janrının da öz tamaşaçıları olur. Lakin bütün dünyada olduğu kimi bu cür tamaşaçı bizi də azlıq təşkil edir. İnsanlar işləyib qazandıqlarını istirahətə xərcləməyə çalışır, nəinki özünü kinoteatrda psixoloji, dramatik amile kökləməyə.

Bundan əlavə, telekanallarımızın təbliğ etdiyi "dəyərlər" gəncləri və ümumiyyətdə tamaşaçılarımızın seviyyəsinə birbaşa təsir edir. Hər gün eñir gedən şit zarafatlar, ucuz gülüş effekti verən sitcom (komik sehnələr - red.) və seriallar tamaşaçılarımızın zövqünü korlamaqdadır. Diqqət etsək görərik ki, kinoteatrarda nümayiş olunan filmlərin qəhrəmanlarının ekseriyeti televiziyyadakı həmin ucuz sitcomlarda çəkilən yoldaşlardır. Bununla da tamaşaçı eñirde gördüyü qəhrəmanları yenidən kinoteatrarda izləyir. Ümumiyyətdə belə deyə bilerik ki, televiziyların formalasdığı kütlə kinoteatra gedəndə mütləq komediya baxmağa can atacaq. Seriallara gəldikdə isə, bu televiziya məhsuludur. Serial istehsalçıları eñir doldurmaq, boş qoymamaq üçün asan əsluba, komediya janrına üstünlük verir".

□ Xalida Garay,  
"Yeni Müsavat"

H avanın temperaturu artırıqca, insanlar həftə sonlarını açıq havada, piknik yerlərdə istirahət etmeye can atır. Bakı şəhərində isə piknik yeri tapmaq bir qədər müşkül məsələdir. Çünkü məlum olduğu kimi, bəzən parklarda yaşlılıq üzərində gəzmək və əyləşməyin qadağan olunduğu bildirilir.

Amma artıq sakinlərin bəzi parklarda, xüsusən də "Dədə Qorqud" parkında, "Heydər Əliyev Mərkəzi"nin önündə, "Botanika bağı"nda piknik etdiyinin şahidi olur. Beləliklə, həftə sonu insanların piknik etmək üçün daha çox üz tutduğu "Botanika bağı"nda oldu.

Önce qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Botanika bağı Badamdar qəsəbəsi yolu üzərində yerləşir. Bağ hələ 1934-cü ildən yerli və başqa ölkələrin bitkilərini bəcərən və öyrənən, botaniki elmləri təbliğ edən elmi-tədqiqat və mədəni-maarif müəssisəsidir. Bağdan əsasən bitki ehtiyatlarını öyrənib zənginləşdirmək, faydalı bitkiləri öyrənmək və onların təsərrüfat üçün qiyamlı olanlarını müəyyənləşdirmək işlərini həyata keçirmək məqsədilə istifadə olunur.

Son vaxtlar isə adı çəkilən bağ paytaxt sakinlərinin, hətta ölkəyə gələn turistlərin istirahət məkanına çevrilir. Ənənəvi olaraq bağ giriş pulludur - uşaqlar üçün 50 qəpik (məktəbəqədər uşaqlar üçün pulsuz), böyüklər üçün 1 manat. Əger əlavə olaraq avtomobilinizi dayanacaqda saxlamaq istəsəniz, 2 manat da ödəməli olacaqsız. Bu arada onu da qeyd edək ki, son illərdə bağda daimi gələnlər üçün abunə sistemi yaradılıb. Belə ki, həmin şəxslər ayda 5 manat ödəməklə limitsiz olaraq bağda gelmək imkanı qazanırlar...

Bağda ilk addımlarımızı qoyan andan qarşımıza əl-ələ, qol-boyun olan sevgililər, yeniçə aile qurmuş insanlar, genç ailələr çıxır. Amma bağ sanki kənardan daha çox sevgililər üçün ən yaxşı fırsat, məkan kimi görünür. 41 hektardan çox erəzisi olan bağın gəzib, qurtarmاق olmur. Özümüzə münasib bir yerdə məkan salınır. Gitara ilə mahnı oxuyub rəqs edən, əylənen, yaşıl otların üzərində uzanan kim, yeməyə girişen kim... Halbuki bundan əvvəl bildirilirdi ki, bağda yemək qadağandır. Amma taxtalardan夸şdırılan bütün stollarda yemək-icmək dolu idi. Sanki insanlar istirahətə deyil, günorta yeməyini bağda yemək üçün gəlib. Bu səbəbdən hər tərəfdə zibilliyyə rast gəlmək mümkündür. Ətrafda isə bağda təşrif bura yuranlardan başqa heç bir nəzarətçi və ya əməkdaş göze dəymirdi.

İstirahət etdiyimiz zamanda hansısa kursda təhsil alan tələbələr və onlara birləşən pakistani müəllim Kenn ilə tanış olduq. Tələbələr istirahət üçün bu məkanı tez-tez seydikləri bildirdilər: "Bura gözəldir, havaşı da təmizdir. Həm yaxşı əylənirik, həm də rahat şəkildə istədiyimiz kimi istirahət edirik".

Pakistanlı müəllim Kenn isə bizim üçün həm elektron gitara ilə mahnılar ifa etdi, həm də bağ haqqında öz təssüratlarını bölüşdü: "Bura çok gözəldir. Onu dinlədəfər ki, bu bağda gelirəm.

Ağaclıq, yaşlılıq, bir sözə, hər şey çox gözəldir. Ümumiyyətə, Azərbaycan, Bakı, Azərbaycan insani gözəldir, mehribandır. Mən burada ancaq gülərəzlü insanları gördüm".

Kenn Azərbaycanının milli "Sarı gəlin" mahnınız insana həzz verir".

Təxminən saat 4-5 radələrində insanların həm ailəlikcə, həm də qrup şəklində axın etdiyinin şahidi olduq. Onların bəzələri, sadəcə, bağı ziyarət edən-

Tezliklə ana olmağa hazırlaşan Aytən adlı paytaxt sakini bizimlə səhbətində bildirdi ki, hələ qış aylarından bu bağı gəlir: "Həkim mənə daim təmiz havaya qəbul etməyimi məsləhət görüb. Ona görə də hələ qış ay-

## "Botanika bağı": ziyarət, yoxsa istirahət məkanı?

Ziyarətçi: "Bağ, yaşlılıq gözəldir, amma bura ciddi nəzarət edilsə, daha yaxşı olardı..."



lərindən bura istirahət etməyə gəlirəm. Deyim ki, uşaqlıqdan bir neçə dəfə bu bağda olmuşam. Niyəsən onda bura mənə o qədər də maraqlı gelmirdi. Amma buradakı ağaclıq, yaşlılıq inşanı dincəldir".

Qasımovlар ailəsi isə həftə sonları övladlarını bura getirdiyini, xoş istirahət keçirdiklərini bildirdi: "Burani daha çox uşaqlarımız sevir. Çünkü ərazi genişdir, uşaqlar istədiyi qədər qaçaq, gəzə bilirlər. Ümumiyyətə, onların daha çox bu cür səs-küdən kənar, yaşlılıq içərisində istirahət etməsinə üstünlük veririk, nəinki restoran və yaxud kafeyə aparmaqla".

Digər həmsöhbətimiz isə bağda su olmamasından, müəyyən yerlərdə zibilin yerə atılmasından şikayətləndi: "Neçə dəfə gəlmmiş, amma nəzarətçi görməmiş. Uşaqlar bəzən həradasa qaralan zibili görəndə ya qorxur, ya da ki, yeməli bilib ağızına aparrı ki, bundan da narahat olur. Bağ, yaşlılıq gözəldir, amma bura ciddi nəzarət edilsə, daha yaxşı olardı".

Dilşən adlı həmsöhbətimiz də kiçik qızı ilə ilk dəfə bağda geldiyini dedi: "İlk dəfədir ki, gələrəm. Qızım buranı sevdilər, amma mənim üçün bir qədər darıxdırıci oldu".

Qeyd edək ki, bağda gəzisər-kən ağac və bitkilərin adları, xüsusiyyəti barədə heç bir tabloya və yaxud informasiya lövhələrinə rast gəlmədik. Sadəcə, bəzi yerlərdə hansı əraziyə daxil olmağın qadağan olduğu barədə elanlarla qarşılışdır. Internet resuslarından aldığımız məlumatə görə, hazırda bağda 130-a yaxın nadir bitki qorunur.

□ Xalida GƏRAY, "Yeni Müsavat",

musiqiləri haqqında da bildiğini ve çox sevdiyini dedi: "Sizin muğam çox gözəldir. Onu dinlədikcə həzz alıram. Və yaxud lər, fotosessiya ilə məşğul olanlar, bir qismi isə qeyd etdiyimiz sadəcə, istirahət etməyə gələnlər idı.



# KİVDF

[www.kivdf.gov.az](http://www.kivdf.gov.az)

Ermənistan-Azərbaycan,  
Dağlıq Qarabağ münaqişəsi haqqında  
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,  
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

**K**eçən həftə Azərbaycanla qardaş Türkiyə arasında növbəti birgə hərbi telimlər keçirildi. Telimlərdə iki ölkənin şəxsi heyətini təmsil edən minə yaxın hərbiçi, çoxlu sayıda ağır hərbi texnika və döyüd vertolyotları iştirak etdi. Əsas hədəf düşməni hücum taktikası ilə məhv eləmək və onun ərazisində dağlıq və düzənlik əraziləri əle keçirmək olub. Yeni səhbət Dağlıq Qarabağ da daxil, işğal altındakı torpaqlarımızı azad eləmək olub.



Budəfəki Azərbaycan-Türkiyə telimləri də xarici hərbi ekspertlərin diqqətini məxsusən çəkib. Məsələn, rusiyalı hərbi analistik Aleksey Xlopotov hesab edir ki, artıq Qarabağın, digər ərazilərin işğaldan güc sənəarı ilə azad edilməsi yeganə çıxış yolu kimi qabarmاقa başlayıb. "Dağlıq Qarabağ problemini yoluna qoymaq üçün birçə şey lazımdır: bu gün və ya sabah Azərbaycan Ordusuna hücum emri vermək. Əminəm, bir həftədən də az müddətdə o, İrəvana olacaq. Orada isə artıq qoy siyasetçilər durumu həll etsinlər. Birçə prosesə qarışmasınlar və onu dayandırmamasın-

lar", - deyə o qeyd edib. Məsələ də əslində hər şeydən önce bundadır: Azərbaycan Ordusunun müzəffər yürüşünə xaricdən hansısa əngəlin yaradılması. Səhbət elbəttə ki, ilk növbədə Rusiyadan - Ermənistən faktiki, işğal ortağından gedir. O Rusiya ki, 2016-ci ilin aprelində öz maraqlarını əsas götürərək, silahlı qüvvələrimizin irəliləməsini engellədi. Rusiya amili ciddiyə almamaq isə hələ ki qeyri-mükündür.

Digər yandan, Moskva elində unikal imkanlar ola-ola, efsuslar olsun ki, Dağlıq Qarabağ probleminin dinc hellinə de ciddi maraq göstərmir. Moskva

## Qarabağ üçün dəyişən hərb və sülh sərtləri

Münaqişə ətrafında vəziyyət istənilən an "partlaya" bilər; **rusiyalı ekspert**: "Azərbaycan Ordusu bir həftəyə İrəvana çatar, əgər..."; **amerikalı təhlilçi**: "İşgalçi Ermənistana beynəlxalq sanksiyalar tətbiq edilməlidir"

rəsmiləri ilk növbədə münaqişə tərəflərinin özlərinin anlaşmalı olduğunu bəyan edirlər. Bu isə mümkünüszdür. Çünkü Ermənistən regionda Kremlin yeganə legitim forpostu, hərbi qalasıdır və Kremlin izni olma-dan Azərbaycanla anlaşmaya gəlməkdən ehtiyyatlanır. Bundan ötürü Ermənistənən en azından Azərbaycan qədər müstəqil və söz sahibi olması gərəkdir. Hərcənd, o da gerçəkdir ki, Ermənistən siyasi rehbərliyi və cəmiyyəti də ədaləti sülh anlaşmasından xeyli uzaqdır. Heç şübhəsiz, ermənilər həm də Rusiyaya arxayı olaraq, belə maksimalist, radikal mövqe tuturlar. Moskvada da bunu yaxşı bilir və münaqişənin uzanması üçün istifadə edirlər.

\*\*\*\*\*

"Ermənistən Rusyanın Cənubi Qafqazdakı nökəridir". Bunu politoloq Elxan Şahinoğlu deyib. Ekspert bu xüsusda tatar əssili ukraynalı deputat Mustafa Nayemin ötən həftə Ermənistana buraxılmamasına diqqət çəkib.

"Ermənistən Rusyanın qulu olduğuna dair növbəti hadisə baş verib. İrəvanda keçirilən beynəlxalq konfransda ukraynalı deputat

Mustafa Nayem iştirak etməlimiş, o bu məqsədlə İrəvana gedib, ancaq sərhəddə ona deyiblər ki, ölkəyə buraxmayaqlar. Saatlarla gözlədilər, Ukrayna sefirliyi işə qarışdıqdan sonra Nayemi çox çək-çevirdən sonra ölkəyə buraxıblar. Soruşa bilərsiniz ki, Rusyanın bu məsələyə ne dəxli var? Məsələ burasındadır ki, Rusiya sərhədçiləri Ermənistən yalnız Türkiyə və İranla quru sərhəddində keşik çəkmirlər, İrəvan hava limanı da onların nəzarətindədir, çünkü hava limanı sərhəd qapıdır. Maraqlı durumdur, rusiyalı sərhədçilər ukraynalı deputatı Ermənistənə buraxımlar. Nahaq yere Rusiya Dövlət Dumasının keçmiş sədri Boris Qırızlov çəşib sözün düzünü bu şəkilde deməmişdi: "Ermənistən Rusyanın Cənubi Qafqazdakı forpostudur". Əslinde "nökəridir" deyədi, daha doğru olardı".

Politoloqa görə, bütün əmərləri Moskvadan alan İrəvan elə buna görə Azərbaycan torpaqlarının işğalına son qoymur. "Çünki Moskva bu məsələdə israr etmir, məsələ bu qədər sadədir", - deyə o eləvə edib.

Onun sözlərinə görə, erməni baş nazir beynəlxalq birliyin tələbi əsasında erməni silahlı qüvvələrinin işğal altında Azerbaycan torpaqlarından çıxarılması üçün təcili addımlar atmalıdır ki, bölgədə daimi sülh, regional təhlükəsizlik və iqtisadi tərəqqi təmin olunsun.

"Azərbaycan sebirələ bunu



## Dünyanın ən güclü orduları açıqlandı - Azərbaycan 53-cüdür

"Global Fire Power" hərbi qüvvələri araştırma mərkəzi dünyada miqyasında 2018-ci ilin ən güclü ordularına sahib olan ölkələrin siyahısını açıqlayıb. Siyahının hazırlanmasında 50-dən çox faktorun nəzərə alındığı bildirilir. Orduların texnoloji inkişafı, canlı qüvvəsi, meydanda uzun müddət mübarizə aparmaq potensialı və hərəkət qabiliyyəti əsas faktorlar sırasındadır.

Azərbaycan siyahida 53-cu pillədə qərarlaşdır.

Dünyanın ən güclü ordusuna malik ilk 20 ölkə bunlardır: ABŞ, Rusiya, Çin, Hindistan, Fransa, İngiltərə, Cənubi Koreya, Yaponiya, Türkiye, Almaniya, İtaliya, Misir, İran, Braziliya, İndoneziya, İsrail, Pakistan, Şimali Koreya, İspaniya, Vietnam.

gözleyir - baxmayaraq ki, onun əlində öz ərazilərini zor gücü ilə azad eləmək üçün yetərli güc var. İrəvana qarşı beynəlxalq iqtisadi sanksiyalar və onun Qafqazda işgalçı hərəkətlərinin siyasi ittihamı Paşinyana təzyiq üçün, erməni silahlı qüvvələrinin Azərbaycanın suveren ərazisində çıxarılması üçün çox vacibdir. Yalnız işgalçi qoşunlar çıxarıldıqdan sonra Dağlıq Qarabağ konfliktinin nizamlanmasından uzunmüddətli nəticelərdən danışmaq mümkün olacaq", - deyə amerikalı təhlilçi əlavə edib.

Ancaq məsələ də ondadır ki, təcavüzkar Ermənistən arxasında onun işgal ortağı Rusiya durub. Rusiya istəsə, beynəlxalq sanksiyalar olma-dan da Ermənistəni ram edə bilər. Demək, beynəlxalq birlik həm də bu amili ciddiyə almalı, Rusyanın Ermənistəni yola getirməsi üçün Kremlə təzyiq ələməlidir. Hərcənd ABŞ və Avropa Birliliyinin de İrəvana təsirli ricaqları mövcuddur və bu ricaqlar getdikcə artır. Bu ricaqları tezliklə işe salmaq gərekdir. Çünkü münaqişə ətrafinda vəziyyət istənilən an "partlaya" bilər...

**M**artın 31-de Türkiyedə keçirilən bələdiyyə seçkilərindən sonra İstanbul uğrunda gedən gərgin savaş sona çatmaq üzərdir. Seçkilərdə qələbə qazandığı elan edilən CHP namizədi Əkrəm İmamoğlu bələdiyyə mandati veriləsə də, hakim partiya AKP-nin qanun pozuntuları ilə bağlı etdiyi şikayətə bu gün Yüksək Seçim Komissiyasının (YSK) baxacağı gözlənilir.

Bu arada president Rəcəb Tayyib Ərdoğan ilk dəfə İstanbul seçkilərinin nəticələri barədə geniş danışır, bu nəticələri "şübhəli" adlandırbı və yeni seçkilər keçirməyə çağırıb. Ərdoğan deyib ki, İstanbul seçkilərində "böyük yolsuzluqlar" olub. Prezident onu da deyib ki, seçki komissiyalarının tərkibinin formallaşdırılmasında ciddi pozuntular olub. Onun fikrincə, nəticələrin legitim olmadığını fakt da təsdiq edir ki, İstanbulun 39 rayonundan 25-dən seçkiləri AKP-nin namizədləri qazanıb.

Ərdoğanın bu çıxışına elə həmin gün Əkrəm İmamoğlu cavab verib. İmamoğlu bildirib ki, İstanbul bələdiyyesinin məclis üzvlərinin əksəriyyətinin AKP-çilərdən təşkil olunmasında həmin səsvermenin nəticələrindən biridir. "Deyirlər ki, İstanbulda məclis üzvləri səsini bize verdilər, bu üzdən çoxluq təşkil edir. Eyni qutuya atılan səsəd böyük şəhər bələdiyyə başşanlığı səsverməsində isə şübhə olduğunu deyirlər. Buna qarğalar belə gürlər. Nəcə ola bilər ki, eyni qutuya atılan səslerde AKP-li məclis üzvlərinin səsleri tərəfəmiz çıxır, amma böyük şəhər bələdiyyə başşanına verilən səsler şübhəli olur?".

Artıq demək olar ki, gözər

# "İstanbul savası" bu gün sona çatır

**B**inəli Yıldırım, yoxsa Əkrəm İmamoğlu? Əhəd Məmmədli: "Erkən seçkilər ehtimal edirəm..."



YSK-nin verə biləcəyi qərara dikiib. Bu istiqamətdən müxtəlif ehtimallar səslənir. Coxları düşünür ki, Ə.İmamoğlu Türkiyənin en böyük şəhərinin bələdiyyə başşanı kimi tanınacaq. Bunun əksini düşünənlər de var.

Politoloq Əhəd Məmmədli:

"Günər önce fikir bildirmişdim ki, seçkilər nəinki yenidən keçirilə bilər, hətta mandat İmamoğludan alınıb, Yıldırıma verile bilər. YSK-nin bunu etməye tam hüquq var. Zaten Türkiyə təcrübəsinə böyük şəhərinin bələdiyyə başşanı kimi tanınacaq. Bunun əksini düşünənlər de var.

Politoloq Əhəd Məmmədli:

"Günər önce fikir bildirmişdim ki,

tələb edib. Bunu da AK Partiyanın lideri, Türkiyə Cumhurbaşkanı Ərdoğan öz çıxışında bildirdi".

Politoloq YSK-nin tam müstəqil olmasına da işarə vurdu: "YSK tam müstəqil qurumdur, bu quruma heç kəs təzyiq, təsir edə bilməz, hətta dövlət başçısı belə. Sadəcə Ərdoğan bir partiya başçısı, maraqlı tərf kimi bu haqda fikrini bildir. Sonucun necə olması YSK-nin verdiyi qərardan asılı olacaq. Mən erkən seçkilər ehtimal edirəm. Erkən seçkilərin keçirilməsini AK Partiyanın Cümhur İttifaqındakı müttəfiqi MHP tələb edir. Bu məsələdə MHP rəhbəri Baxçalı Ərdoğanın da sərt mövqədə dayanır. YSK bu gün İmamoğlunun qələbəsini tanıya da, yenidən seçkilərin keçirməsi qərən verə də biler. Sabırlı olaq, gözləyək. İstenilən halda na qərar olursa olsun, her tərəfə qərara hörmətə yanaşib, eməl etməlidir. Fikrimcə, her iki qərərin Türkiyəyə heç bir zərəri yoxdur. Nə qərar verilirsə verilsin, her kəs bu qərara hörmətə yanaşmalıdır, təbə olmalıdır. Dövlət zəkəsi da zətən bunu tələb edir. Hisslərə qapılmayaq və soyuqqanlı düşünen. Her kəs gördü ki, İstanbul bələdiyyə seçkilərində ciddi saxtaladırmalar aşkarlandı və bu saxtakarlıqlar aşkarlanandan

□ Cavanşir ABBASLI,  
"Yeni Müsavat"

# ABŞ-in Türkiyə qarşısında iki ağır şərti

"Ankara onların heç birini yerinə yetirməyəcək, ancaq... tərəflər arasında "arxa qapı" diplomatiyası davam edir"

**A**BS administrasiyası Rusiyaya və İran'a qarşı ciddi sanksiyalar tətbiq edir. Türkiye isə NATO üzvü və ABŞ-in Şorqdakı əsas müttefiqlərindən biri olsa da, son illerde bu ölkə ilə Vaşington arasında ciddi soyuqluq yaşayır. ABŞ-in Rusiya və İranla münasibətləri gərginləşdikcə Türkiye ilə də yeni-yeni problemləri yaranır. Vaşington İran'dan neft alışına icazə verdiyi 8 ölkəyə qoyulan limiti mayın iki-sindən etibarən loğv edib. Həmin 8 ölkədən biri də Türkiyədir.

Bələliklə, ABŞ Türkiyə qarşısında iki tələb-şərt irei sürüb. Bir tələbi ondan ibaretdir ki, Türkiye Rusiyadan S-400 zenit raket komplekslərini almasın. İkinci tələb Türkiyənin İran neftini almaqdən imtinaşdır. Hər iki tələb və şərt Türkiyənin məraqları üçün çox ağır sayıla bilərmi? Türkiyənin bu tələblərə eməl edəcəyi mümkündürmü? Xüsusən İran neftində imtina etmesi Türkiyə üçün mümkündür? ABŞ Türkiyəyə bunun qarşılığında hansısa alternativ təklif edir?

Politoloq Məhəmməd Əsədullazadə "Yeni Müsavat" a bildirdi ki, Türkiye və ABŞ arasında davam edən gərgin siyasi situasiya daha da mürekkeb xarakter almaqdadır: "Amma iki ölkənin bu kimi cətin sınaqlarдан qarşılıqlı anlaşma ilə çıxıa bileyərli məmkündür. İki ölkə arasın-



da FETÖ məsələsində fikir ayıriqları və Vaşingtonun Suriyada PKK-nın qolu olan YPG-yə lojistik və siyasi dəstək vermesi müttefiqlər arasında uğurum yaradıb. Qeyd edim ki, iki tərəfi rəsmi görüşlərdə öz xətalarının olduğunu qeyd edirlər. Suriyada mühərbiə başlayanda Türkiyənin ABŞ-dan "Petroit" zenit raket komplekslərini almaq istəməsi, Vaşingtonun bu silahları müttefiqi verməməsi eləvə gərginliyə yol açaraq, Ankaranın digər

alternativ varianta əl atmasına getirdi. Bu səhvi ABŞ da anlayır. Türkiyənin "Petroit"ların əvəzine Rusiya ilə S-400 zenit raket komplekslərinin alınması barədə müqavilə imzalaması, yeni ABS-Türkiyə gərginliyinə gətirdi. Vaşington bəyan edir ki, Türkiyə Rusiyadan həmin silahları alarsa, Türkiyə sanksiyalarla üzləşəcək və birgə programda olduqları F-35 yeni nesil təyyarələri Türkiyəyə verilməyəcək. Artıq Türkiyə ilə müqavili

ı imzalayıb və payızda S-400 Türkiyəyə çatdırılacaq. Əgər Türkiyə Rusiya ilə bu müqavilənən əksər, Rusiya tərəfindən məhkəməyə veriləcək. Eyni zamanda iki ölkə arasında ciddi siyasi problemlərə yol açıla bilər. Ankara bunları bildiyi üçün Rusiya ilə münasibətləri korlamayaq. Bu da o deməkdir ki, Türkiyə ABŞ-in şərtini, tələbini yerine yetirməyəcək".

Politoloqun sözlərinə görə, ABŞ-in Ankaraya iki şərt irei

isə bildirdi ki, ABŞ-in istek arzuları çox ola bilər, amma artıq Türkiyə o Türkiyə deyil bir iştəyi qəbul etsin: "ABŞ Türkiyə ilə münasibətlərinə o gərginlik səviyyəsinə getirib çıxarıb ki, ən azı S-400-lərdən Ankara imtina ediləcək".

Politoloqun sözlərinə görə, ABŞ-in istek arzuları çox ola bilər, amma artıq Türkiyə o Türkiyə deyil bir iştəyi qəbul etsin: "ABŞ Türkiyə ilə münasibətlərinə o gərginlik səviyyəsinə getirib çıxarıb ki, ən azı S-400-lərdən Ankara imtina ediləcək".

Politoloqun sözlərinə görə, ABŞ-in istek arzuları çox ola bilər, amma artıq Türkiyə o Türkiyə deyil bir iştəyi qəbul etsin: "ABŞ Türkiyə ilə münasibətlərinə o gərginlik səviyyəsinə getirib çıxarıb ki, ən azı S-400-lərdən Ankara imtina ediləcək".

□ Etibar SEYİDAĞA,  
"Yeni Müsavat"

# “Mayda toy olmaz” iddiasına iki baxış

Qadağanın heç bir dini, tibbi və astroloji əsası yoxdur

**B**əziləri bu düşüncənin hələ Roma imperiyası dövründə yarandığını iddia edir. Belə ki, may sözü latin dilində “mai” sözdən götürülüb, hansı ki, “May İlahəsi” belə adlandıırıhb. Digər iddialarda isə qeyd olunur ki, Romada may ayında “Lemuriya” adlı tədbir keçirilmiş. Bu ayda bütün məbədlər bağlanar, dünyasını dəyişənlər yad edilər, dualar oxunarmış. Beləliklə, bu ayda toy, şəhər məclisləri keçirilməyib.

Digər iddialara görə isə mayda toy keçirməməsi bu ayda yasəmən çıxışının açması ilə bağlıdır. Belə ki, çıxışın mənası “ya sən, ya da men” olduğu üçün mayda əylənməyin, toy keçirməyin düşər-düşməməzliyi olduğuna inananlar var. Ve yaxud bildirlir ki, may ayında yaşıqlar çox yağıdırımdan bu ay “ağlayan dövr” kimi xarakterizə olunur. Beləliklə, təbət ağladığı zaman, insanlar da şadlıq etmək, əylənmək istəmir.

Bir qismi yaşlı insanlar qeyd edir ki, may ayında toy edilməməsi ənənəsi təxminən 2 əsr əvvəl Azərbaycana gələn ruslar tərefindən qoyulub. Məlum olduğu kimi, həm ruslar, həm də ermənilər arasında may ayının uğursuz olması ilə bağlı bir mif var. Bu gün də bu mifin daşıyıcıları olsa da, artıq buna inanmayanlar daha çox üstünlük təşkil edir.

Ermənilər isə bir əsr əvvəl, qondarma ermeni soyqırımı ilə əlaqədar hər il aprelin 24-dən mayın 24-dək yas saxlayır, bu müddəti matəm kimi qeyd edirlər. Beləliklə, Sovet dövründən bu günə qədər həm ermənilərin, həm də rusların təsiri ucbatından ölkəmizdə hələ də may ayını “vay ayı” kimi qəbul edənlər var.

Bununla belə bəziləri “may ayında toy edilməz” inancının tibbi baxışla da əlaqələndirir. Qeyd edilir ki, bu ayda fəsil de-



yışması ilə əlaqədar olaraq insan orqanızmında də həm mənfi, həm də müsbət dəyişikliklər olur. Bu dəyişikliklər insana yüksək əhval-ruhiyyə getirir. Bu arada qeyd edək ki, qonşu Türkiyədə cütüklərin eksəriyyəti elə məhz may ayında toy etməyi sevir. Səbəb isə budur ki, may ayında her tərəfə yaşıllığa bürünür, bununla belə hava çox da isti, yandırıcı olmur, bu səbəbdən toyalar əsasən açıq havada keçirilir. Əsasən Avropa tipli bu cür toyalar daha az xərcli və daha əyləncəli olur.

Lakin ölkəmizdə getdikcə bu ayla bağlı mif dağılmağa başlayır. Məsələn, məsələ ilə bağlı bir neçə restoran və şadlıq evləri ilə əlaqə saxlaşdırıqda bize bildirildi ki, “artıq may ayında da toyların sayı artırmağa başlayıb”. Bunun da öz səbəbi var, çünki may ayı ilə bağlı mövcud olan inanclar üzündən restoran və şadlıq evləri bu ayda qiymətlərdə xeyli güzəştər edir, müşətəri cəlb etmek üçün müyyəyen kampaniyalar keçirir.

Sərfəli qiymətlərdən yaranmaq üçün toy etmek istəyənlər tələsməyə çalışır. Lakin bu il Ramazan ayı may ayına təsa-

düf etdiyindən, böyük ehtimalla mayda toyların sayı çox az olacaq. Hərgah, mübarek ayda toy yasaq deyil.

Bu arada qeyd edək ki, qonşu Türkiyədə cütüklərin eksəriyyəti elə məhz may ayında toy etməyi sevir. Səbəb isə budur ki, may ayında her tərəfə yaşıllığa bürünür, bununla belə hava çox da isti, yandırıcı olmur, bu səbəbdən toyalar əsasən açıq havada keçirilir. Əsasən Avropa tipli bu cür toyalar daha az xərcli və daha əyləncəli olur.

“May ayında toy keçirməməsinin dinlə heç bir əlaqəsi yoxdur”. Bu sözü ilahiyyatçı Emil Rahiloğlu mövzu ilə bağlı “Yeni Müsavat”a danışarken bildirdi. “Düşünürəm ki, bəziləri bunu may ayında maddi durumun aşağı olması ilə əlaqələndirir. Belə ki, may ayında əkin-biçin, məhsuldar ayı olmadıqdan belə düşünür. Amma bu düşüncə yanlışdır. Dində bütün aylar, günlər her bir bəndə üçün uğurlu sayılır. Bir tek həftənin cümə günü daha uğurlu sayılır. Və yaxud ildə ele

gündələr olur ki, Allah həmin günlərdə bəndələrinə daha çox ibadət etməyi tövsiyə edir. Məsələn, Qədir gecələri, Şaban ayı, Rəcəb ayı və sairə. Beləliklə, ilin bütün ayları və günləri bərəkətli, uğurludur, yetər ki, bəndənin özü yaxşı bəndə olsun”.

Astroloqlar da bildirir ki, mayda toy olmamasının nəinki dina, həmçinin astrologiyaya dairiyyəti yoxdur. Bu barədə astroloq Səbuhi Rəhimli mövzu ilə bağlı mediyada açıqlamasında bildirib: “Deyilənə görə, bu ənənə uydurma erməni soyqırımı ilə bağlı yaranıb. Belə ki, ermənilərin uydurma soyqırımına tutduqları yasin əsas hissəsi maya düşdüyündən bu ay toy olmurdu. Həmin ənənə özümüz də bilmedən Azərbaycanda hələ de saxlanılır. Başqa heç bir səbəb yoxdur. Tibbi və ya elmi cəhətdən may ayında toy olmaması üçün heç bir səbəb göstərilir. Düşünürəm ki, may ayında toy eləməyin uğurlu tərəfləri çoxdur”.

□ Xalida GƏRAY,  
“Yeni Müsavat”

## Qamışlıqdə məskunlaşan köckün ailəsi ev istəyir

**K**əlbəcərdən məcburi köckün olan Amil Abbasov redaksiyamıza müraciət edib. Deyir ki, 1993-cü ildə Kəlbəcərdən məcburi şəkildə çıxarkən ailəsi ilə birlikdə Ucar rayonu ərazisindəki meşə massivində məskunlaşmış məburiliyətində qalıblar.

“2016-ci ilə qədər ailəni məskunlaşmış qardaşının yaşadığı 2 otaqlı eve yerləşmək məcburiyyətində qaldım. Bu günlərdə ağır şəraitde yaşadığımdan, atəmi müalicə etdirmek imkanım olmaması səbabından onu da itirdim. Dəfələrlə Kəlbəcər Rayon İcra Hakimiyyətinə, “Qaçqınkom”a müraciətlər etmişəm. Bir daha mətbuat vasitəsi ilə müraciət edərək bizim ağır şəraitimizi nəzəre



almalarını xahiş edirəm”, - şikayətçi bildirir.

□ E. HÜSEYNOV,  
“Yeni Müsavat”

## Burdan bir ərəb keçdi...

Sevinc TELMANQIZI  
s.qurbanova@gmail.com



**I**ki gün önce olduqca maraqlı bir gün yaşadıq. Allah heç qoymasa, Ümumdünya Söz Azadlığı Günü idi. Cəmiyyətdəki keşkin qütbəşmə o qədər əndəzəni aşib ki, bu, bizdən, media cameyəsindən də yan keçməyib. Eyni gündə, eyni saatlarda, şəhərin bir-birinə yaxın iki konfrans zəlində media azadlığı ilə bağlı tədbir keçirildi.

Hər iki tədbirdən hazırlanmış reportajı oxudum. Birində deyirdilər ki, ölkə mediası azaddır, dövlət qayğısı nəticəsində jurnalıstlər evlə təmin olunub, redaksiyalara birəfəlik yardımalar edilir tez-tez, dəstək o qədər yüksəkdir ki, medianın problemində danişmaq olmaz. O biri tərəfdə yiğişənlər isə iddia edirdi ki, qəzetləri oxumurlar, jurnalıstların 90 faizi öz mövqeyini dəyişib, cəmi 10 faiz qalıb, onlar da elə həmin salona yiğişənlərdir, media nümayəndələri isə daxili senzurada daxil, senzuranın bir çox növlərindən əziyyət çəkirər.

Hesab edək ki, indi ölkəmizə gələn turist açıq saytları və bu xəbərləri oxuyur. Xəbər lentinin bir başında “media ölü”, o biri başında isə “ölə mətbuatı inkişafdadır” başlıqlı və məzmunlu reportajlar var. Adam harda olduğunu necə anlasın? Amerikadadır, ya Afrikadır? Azərbaycanın bir tərəfində bir cür media, o biri tərəfindən başqa media yayılır? Hamısı bu ölkədə çap olunub, yayılmışdır? Niye belə təzadlı ölkəmiz var? Media adına xaricdən gələn milyonlarla qrantı yeyib, bir iş görməyənlər daha azaddır, yoxsa dövlətdən verilən kiçik məbləğlər bir şəkildə hansısa media orqanını qoruyub saxlayanlar? Kim daha çox iş görür? Öz kiçik pəncərəsindən kim daha çox azadlıq havası yarmağa çalışır?

Lənət şeytana, media adına bar-bar bağışanların böyük əksəriyyətinin niyə jurnalıstikanın “j”sindən xəbəri yoxdur axı? Bizim adımıza danişib, qabağa düşənlərin elementar xəbər yazmaq qabiliyyəti, araşdırma ilə rəy yazısını bir-birindən ayırmak qabiliyyəti varmı görəsən?

Bayaq sözəsə yazdım ki, ölkəyə gələn turist... Onu da səhv yazdım, bağışlayın. Çünkü ölkəyə turist gəlmir artıq. Ötən ilin eyni dövrü ilə müqayisədə ölkəmizə gələnlərin sayında daha çox azalma Qətər, İran, İsrail, Birləşmiş Ərəb Əmirlikləri və İraq vətəndaşları arasında qeydə alınıb. 2019-cu ilin yanvar-mart aylarında Azərbaycana dönyanın 157 ölkəsindən 610,8 min və ya 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2,9 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gelib. Gələnlərin 28,0 faizi Gürcüstan, 27,4 faizi Rusiya Federasiyası, 11,3 faizi Türkiye, 9,2 faizi İran, 3,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Ukrayna, 1,7 faizi Hindistan, 1,4 faizi İraq, 15,6 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. 70,1 faizini kişilər, 29,9 faizini isə qadınlar təşkil edib.

Yəni kəsəsi, ölkəyə gələn ərəblərin sayı azalıb, gözümüz aydın. Şəkidəki işbazlar “əhlən və səhlən” sözünü təzəcə əzberləmişdi ki, ərəblər 4 arvadlarını və onlardan olan onları uşaqlarını da götürüb, bizim elləri unutdular. Niye? Çünkü turist görməmişiyik. “Su gələn arxa bir də gələr” səhəbetini yanlış anlamışq. “Bulağın başında” ejdahani qoyanda o su bir daha gəlmir. Sən 5 manatlıq kababı turiste özəl tariflə 8 manata satacaqsansa, 10 dəqiqəlik yolu 45 dəqiqəyə qədər uzadıb, üçqat artıq pul alacaqsansa, bari, restoranı, diskotekini onların ayağına sərib də, sonra qaz kimi yolacaqsansa, bir daha gəlməyəcək. Şəhərin mərkəzində ərəb mahnları oxutmaqla deyil turist hörmət. Adam zətən öz mahnısını öz ölkəsində eşidir. Ona hörmət etməyin yolu normal, soyğunçuluq etmədən, qaz münasibəti göstərmədən xidmətdən keçir.

Adamın adı Araz Əlizadə olanda nə olar? Düz deyir. Yəni çalışmayan saat da gün ərzində iki dəfə düz vaxtı göstərir. Bəli, turizmin yuxarıda yazdığımız neqativ tərəfləri ilə yanaşı, seks turizmi yaratdıq ərəblər. Şəhərin mərkəzi küçəsi olan Nizamidəki skamyalarda şidirgi sövdələşmə aparıldı işbazları. Bir skamyada həyat qadınları, o birində ərəblər - arada da vəsiti (ən medəni ifadəni yazdım). Gözümlə görməsəm, şəhər əfsanəsi hesab edardım. Günün günorta çağında şəhərin mərkəzində qurmuşdular can bazarını. Bir saat filan qədər, yarım saat bəhmən qədər... Ona görə də partapart otellərdə ərəb ölümü faktı yayıldı. Biri viaqra atıb öldürdü, o biri... Üzüməzə üz salıb deyirdik ki, bəs iqlimdəndi eee, öyrəşməyiblər. Adamlar ilan mələyən çöllərdən gəlirdi, küləkli Bakımı onları ölüme sürükləyirdi? Sadəcə, su testisi su yolunda qırıldı... və qırıldı da.

İndi nə edək? Turist gəlmir deyə ağlayaqlı, yoxsa abrimizin tökülməsindən qurtulduq deyə sevinəkmi? Bu məsələdə də iki cəbhəyə bölünmüştür. Yenə fikirlər haçalanıb, yenə qarşı-qarşıyayıq. Hər zaman olduğu kimi...


Tez-tez münəccimlərin dilindən eşidirik ki, insanların hansısa xəstəliklərə meyilli olması onların bürcləri ilə elaqədardır. Bunu da onunla əsaslandırlı ki, xəstəliklərin səbəblərindən biri insanın hələ ana bətnində olarkən Gənəş və Aym təsirlərinə məruz qalmışdır.

Astroloq Səbuhi Rəhimli mövzu ilə bağlı "Yeni Müsavat"da danışır: "Təbiətdəki iqlim qurşağı, coğrafi mövqə olduğu kimi, zodiak işarələri arasında özüne məxsus enerji bucağı olur ve hər enerji bucağının həssas nöqtəsi olur. Məsələn, yaz gecə-gündüz bərabərliyində Gənəş Qoç bürçündə olur. Bu zaman baş, qulaq, yuxarı hissələrdə həssaslıq olur və saira".

Beləliklə, bürclərə görə xəstəlikləri aşağıdakı kimi izah olunur: Qoç bürçü: Xüsusiəl ilə baş nahiyesi həssas olan Qoç bürçünün tez-tez tutulduğu xəstəliklər baş ağrısı, temperaturun qalxması, miqren, beyin iltihabı, əzələ xəstəlikləri, yüksək təzyiqdir. Ani qəzalara meyilli olan Qoç bürçü Tərəzi bürçündən alıqları eks təsirlərə böyrək və bel nahiyesində həssaslıq nümayiş etdirirlər.

Buğa bürçü: bu bürçün ən həssas nahiyesi boyun və ən-sədir. Qalxanvari vəzi, udlaq, səs telleri, badamçıqlar və qulaqlarla bağlı Buğalar problem yaşayır. Əqrəb bürçündən gələn eks təsir ilə cinsi orqanlar, badamçıq veziləri də xəstəliklərə qarşı həssas olurlar. Kişilərdə prostat, qadınlarda yumurtalıq və uşaqlıq yollarında xəstəlikləri müşahidə olunur.

Əkizlər bürçü: Əkiz bürçündə doğulan insanların sinir sistemləri o qədər də güclü olmadığı bildirilir. Eyni zamanda çiyinləri, qolları və əlləri həssas olur. Körpük sümüyünün qırıqları, çiyin və qol ağrılıları, barmaqlarla bağlı ağrilar, sinir sisteminde rahatsızlıq müşahidə edilir. Əkizlər bürçü Oxatan bürçündən gələn eks təsir



insanda həzmetmə və mərkəzi sinir sistemi həssas olduğu üçün psixomatik xəstəliklərə meyilli olur, bağırsaq problemləri, kolit, peritonit və həzm processesinde problem yaşayırlar.

Tərəzi bürçü: böyrək və bel hissələrində həssaslıq yaşayan Tərəzilər əzələ, sümük, sinir uclarında daha çox narahatlıq keçirirlər. Tərəzi bürçü nefrit, lumbaqo, soyuqdeyme və yoluxucu xəstəliklərə qarşı güclü deyillər. Qoç bürçündən gələn eks təsir neticəsində baş və göz nahiylərində narahatlıq

ri bu bürçün nümayəndəsinin əziyyət çəkdiyi xəstəliklərdir. Şir bürçündən alıqları mənfi təsir ürək və onurğalarına pis təsir edir.

Balıq bürçü: bu bürç altında doğulanlar ayaqları və sinir sistemləri həssas olur. Psixomatik narahatlıqlara daha çox meyilli dirlər. Yoluxucu xəstəliklərə müqavimətləri güclü deyil, limfa sistemləri də zəif ola bilir.

Qeyd edək ki, təkcə bürclərə görə deyil, həmçinin qan qrupuna görə də insanların müyyəyen xəstəliklərə meyilli ol-

feksiyon xəstəliklər, sepsis, qadınlarda irinli mastit kimi xəstəliklərinə tez-tez təsadüf edilir.

IV(AB) qrupuna aid olan insanlarda qan xəstəlikləri, infeksiyon xəstəliklər, dayaq-hərəki sistemi xəstəlikləri (sümük və oynaqlar xəstəlikləri) daha tez-tez inkişaf olur.

Tibb elmləri doktoru, professor Adil Qeybullu mövzu ilə bağlı bunları bildirdi: "Əslində bu statistika belə aparılır - qan qrupları kimi insanlar bərabər bölünməyib. Ona görə də statistika nisbidir. Amma müey-

# Xəstəliklərin bürclər və qan qrupları

## Üzrə təsnifatının elmi əsası var mı?

Astroloq və həkimin fikirləri üst-üstə düşmür



Adil Qeybullu



Səbuhi Rəhimli

yaşayırlar. Özlərini çox sevən Tərəzilər xəstələndikdə xüsusi sevgi və qayğı gözləyirlər.

Əqrəb bürçü: bildirilir ki, bu bürç altında olanlar əsasən cinsi orqanlarında problem yaşayırlar.

Oxatan Bürçü: adətən bu bürç altında doğulanlar qaraciyər, revmatizm, maddələr mübadiləsinin pozulması nəticəsində əməle gələn oynaq və toxuma xəstəliyindən əziyyət çəkir. Həmçinin oxatanların sinir sistemləri zəif olduğu bildirilir.

Öqləq bürçü: vücudlarının en həssas hissəsi sümükləridir. Skelet sistemi, dişlər, diz qapağından narahatlıqlar yaşayırlar. Revmatizmdən əziyyət çəkən Oxatanlar Xərçəng bürçündən eks təsire məruz qalır.

Dolça bürçü: Dolça bürçünün en həssas nöqtələri əzələ və bağırsaq sistemləridir. Zəhərlənmə, yüksək istilik, qicolmalar, ayaqlarda varikoz gelişmənmə, baldır və bilək ağrıları-

duyu bildirilir. Ümumiyyətlə, hazırda 4 qan qrupu mövcudur: I (0), II (A), III (B), IV (AB).

Qan qrupuna görə xəstəliklərə meyilli olmaq məsələsinə gəldikdə, mütəxəssislər hesab edir ki, I qan qrupu olan insanlarda mədə-bağırsaq sistemi xəstəliklərinə, xüsusiəl də mədə və 12 barmaq bağırşığı xorasına) daha tez-tez təsadüf edilir. Bunun səbəbini həkimlər bu insanların selikli qışalarında (o cümlədən, mədə-bağırsaq sistemi selikli qışalarında) aqqlütinogenlərin olmaması ilə əlaqələndirir.

II(A) qan qrupuna aid olan insanlarda bu kimi xəstəliklərin inkişafı riski artmış olur: revmatik xəstəliklər, şəkərli diabet, qan xəstəlikləri, allergiyalar, ürəyin işemik xəstəliyi, qara ciyər xəstəlikləri, onkoloji xəstəliklər.

III(B) qrupuna aid olan insanlar bezi virus və mikrobolarının təsirinə qarşı daha davamsızdır. Bu səbəbdən onlarda nəfəsalma sistemi xəstəlikləri, in-

yen edilir ki, müyyəyen xəstəliklər var, hansı ki, onlar daha çox eyni qan qrupunda rast gəlinir. Hər halda bu, nisbidir. Digər tərəfdən qan qruplarının insanların immun sistemine, onun şəxsiyyətinə, psixi durumuna elə bir dəxliyi yoxdur. Bu, sadəcə, qanın tipidir və orqan və qan köçürülmələrində bioloji uyğunluq nəzəre alınır.

Bürç anlayışı isə ümumiyyətlə, tibdə mif kimi qəbul olunur və heç bir əsası yoxdur. Məsələn, bildirilir ki, guya yay aylarında doğulanların immun sistemi güclü olur və yaxud ek-sine. Və yaxud fəsillərin ana bətnində olan körpəyə təsir etdiyi bildirilir. Ona qalsa, az qala daim təbiət hadisəsi yaşayınq, bu bizim immun sistemimizi, qan qrupumuzu və yaxud xarakterimizi dəyişə bilməz. Bu na görə də bir daha qeyd edirəm ki, bunların heç bir elmi əsası yoxdur".

□ Xalida GƏRAY,  
"Yeni Müsavat"

# Deputatın olduğu deyilən şirkətin 100-ə yaxın mühafizəcisi maaş ala bilmir



təmir gedə bilər", - deye şika-yətde bildirilir.

Şikayətçilər deyirlər ki,

Fazıl Mustafayev "Azərişq" in ərazisində yerləşən ofisde oturur. "Yeni ilde, Novruz

bayramlarında məvacibimizi vaxtında ala bilmədik. Fevralın maaşı mart ayında, martın maaşı aprelde verildi. Artıq may ayı başlayıb. Hələ də aprelin maaşını ala bilmirik. Ramazan ayı başlayır. Bizim də ailələrimizdə oruc tutan insanlar var. Bizlər də istəyirik ki, evimizi ərzaqla təmin edek. 250-300 manat maaşımızı 2-ci aydır ki, ala bilmirik. Deyilənlərə görə, şirkətin rəhbərliyi bizim pulları öz şəxsi mənafeyinə sərf etdiyinə görə vermirlər. Şirkətin 100-dən çox əməkdaşı ölkə prezidentindən, 1-ci vitse-prezidentdən xahiş edirik ki, bu işə



## Samuxda bələdiyyə sədri yol qəzasında öldü

Səməx rayonunun Təthi kəndi ərazisində ölümə nəticələnən yol qəzası baş verib. İdarəetmədən çıxan "Mercedes" markalı avtomobil önce ağaca deyib, ardınca isə yol kənarındaki su kanalına düşüb. Nəticədə avtomobil sürücüsü Sakit Verdiyev hadisə yerində ölüb.

Ölen şəxsin Goranboy rayon Baxçakürd kənd bələdiyyəsinin sədri olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır (Report).

müdaxile etsinlər. Bizim başqa yolumuz qalmayıb".

□ E.HÜSEYNOV,  
"Yeni Müsavat"

**S**on qırx ildə dünya-də köklük dən eziyyət çəkən uşaqların (5-19 yaş arası) sayı on dəfə artıb. Dünya Səhiyyə Teşkilatı bildirir ki, 2018-ci ildə dünyada köklük dən eziyyət çəkən uşaqların sayı 124 milyon nəfər olub. Bu göstərici 1975-ci ildə 11 milyon nəfər bərabər olub.

Beynəlxalq teşkilatın açıqlaşdırıcı hesabatda 213 milyon uşağın çəkisinin isə norma göstəricilərindən yuxarı olduğu qeyd edilib. Dünya əhalisinin sayının artması müvafiq olaraq köklük dən eziyyət çəkən uşaqların sayının da artmasına getirib çıxarıb. Bu na baxmayaraq, teşkilatın ekspertləri faiz göstəricilərinin heç də ürəkaçan olmaması qənaətiindədirler. Belə ki, 1975-ci ildə uşaqların cəmi 1 faizi kök idisə, indi qızların təxminən 6, oğlanların isə təxminən 8 faizi şisməndir.

Hesabatda qeyri-sağlam qidalan (fast-food) reklamı və uşaqlar arasında sevilmesi, sağlam qida məhsullarının qiymətinin baha olması, az hərəkət uşaqların köklüyə meyl etməsinin əsas səbəbləri kimi göstərilib.

Təşkilatın hazırladığı hesabat dünyadan 200-dən çox ölkəsində aparılmış 2400-dən artıq populyasiya yönümlü tədqiqatlar əsasında tərtib olunub.

#### Uşaqların şişmanlığı 2 yaşından bilinir

Bəli, son illər dünyada uşaq şişmanlığı olduqca geniş yayılıb. Hətta o qədər geniş ki, indi yolda-izdə ariq uşaq görmək çətinləşib. Bəzən köklük yanlış olaraq uşaqın sağlamlığı, yaxşı qidalanması kimi başa düşülür. Yeni bir araşdırma görə, uşaqların doğum çəkisi kimi bir çox faktor 10 yaşından etibarən uşaqların şişman (obezite) olub-olmayacağını təxmin etməkdə yardımçı olur. Doğum çəkisi və ya ailədəkilişin çəkisi kimi faktörleri hesablayaraq, bir körpənin 10 yaşından etibarən obez olub-olmayacağını doğru bir şəkilde təxmin etmənin mümkün olduğu ortaya çıxb.

Amsterdamda Akademik Tibb Mərkəzindəki dosent həkim Tanya Vrijkotte, obeziteyə müdaxilənin çox çətin olduğunu, tibb bacısı və həkimlərin mümkün olan ən qısa müddətde hərəkətə keçməsinin vacibliyini deyir. Ailelərə doğumdan dərhal sonra xəbərdarlıq edilməli, sağlam yemeklərin və heyata keçirilməsi lazımlı olan hərəkətlərin başa salınması lazım gəlir: "Uşaqların sağlam yetişməsi üçün bə-



# Uşaq kökdürse, sevinməliyik - səbəbləri bu yazıda

Dünyada uşaqlar arasında şişmanlıq yayılıb - bunu necə aradan qaldırmalı?

zi hərəkətlərin qarşısı zama-

təhsili və etnik kökü bu faktor-

mikard infarktı) beynin qan-

nında alınmalıdır".

Hollandiyadakı uşaqların şişman olub-olmadığının 2 ya-

şındakı yoxlama zamanı mü-

dövrəni pozğunluqları, şəkerli

şeyyənləşdiyini, ailələrə də uşaqları 2 yaşında olan zaman

rol oynayan faktorlardandır.

Genetika da şişmanlıqda

ömürün kifayət deyil. İngil-

Amma sadəcə gen daşıyıcısi,

diabet, öd kisəsi problemləri,

Vrijkotte aşağıdakıları deyib:

valideynlərin obezite riski

bədxassəli şışlər, oynaq ağrı-

"Ancaq mənə daha önce

mövzusunda xəbərdarlıq edil-

ri, skelet və əzələ xəstəliklə-

dəstək təklif edildiyini bildirən

rol oynayan faktorlardandır.

psixoloji narahatlıqlar daha

2 yaşından olan zaman

mövzusunda xəbərdarlıq edil-

çox rast gəlinir. Müalicə me-

zi hərəkətlərin qarşısı zama-

məsi üçün kifayət deyil. İngil-

metodları olaraq pediatrik ya-

ni hərəkətlərin qarşısı zama-

tərədəki Pediatriya və Uşaq

şəkərlər, skelet və əzələ xəstəliklə-

zi hərəkətlərin qarşısı zama-

rol oynayan faktorlardandır.

Amma sadəcə gen daşıyıcısi,

zi hərəkətlərin qarşısı zama-

rol oynayan faktorlardandır.

Amma sadəcə gen daşıyıcısi,

zi hərəkətlərin qarşısı zama-

rol oynayan faktorlardandır.

Amma sadəcə gen daşıyıcısi,

zi hərəkətlərin qarşısı zama-

rol oynayan faktorlardandır.

Amma sadəcə gen daşıyıcısi,

zi hərəkətlərin qarşısı zama-

rol oynayan faktorlardandır.

Amma sadəcə gen daşıyıcısi,

zi hərəkətlərin qarşısı zama-

rol oynayan faktorlardandır.

Amma sadəcə gen daşıyıcısi,

zi hərəkətlərin qarşısı zama-

rol oynayan faktorlardandır.

Amma sadəcə gen daşıyıcısi,

zi hərəkətlərin qarşısı zama-

rol oynayan faktorlardandır.

Amma sadəcə gen daşıyıcısi,

zi hərəkətlərin qarşısı zama-

rol oynayan faktorlardandır.

Amma sadəcə gen daşıyıcısi,

zi hərəkətlərin qarşısı zama-

rol oynayan faktorlardandır.

Amma sadəcə gen daşıyıcısi,

zi hərəkətlərin qarşısı zama-

rol oynayan faktorlardandır.

Amma sadəcə gen daşıyıcısi,

zi hərəkətlərin qarşısı zama-

rol oynayan faktorlardandır.

Amma sadəcə gen daşıyıcısi,

zi hərəkətlərin qarşısı zama-

rol oynayan faktorlardandır.

Amma sadəcə gen daşıyıcısi,

zi hərəkətlərin qarşısı zama-

rol oynayan faktorlardandır.

Amma sadəcə gen daşıyıcısi,

zi hərəkətlərin qarşısı zama-

rol oynayan faktorlardandır.

Amma sadəcə gen daşıyıcısi,

zi hərəkətlərin qarşısı zama-

rol oynayan faktorlardandır.

Amma sadəcə gen daşıyıcısi,

zi hərəkətlərin qarşısı zama-

rol oynayan faktorlardandır.

Amma sadəcə gen daşıyıcısi,

zi hərəkətlərin qarşısı zama-

rol oynayan faktorlardandır.

Amma sadəcə gen daşıyıcısi,

zi hərəkətlərin qarşısı zama-

rol oynayan faktorlardandır.

Amma sadəcə gen daşıyıcısi,

zi hərəkətlərin qarşısı zama-

rol oynayan faktorlardandır.

Amma sadəcə gen daşıyıcısi,

zi hərəkətlərin qarşısı zama-

rol oynayan faktorlardandır.

Amma sadəcə gen daşıyıcısi,

zi hərəkətlərin qarşısı zama-

rol oynayan faktorlardandır.

Amma sadəcə gen daşıyıcısi,

zi hərəkətlərin qarşısı zama-

rol oynayan faktorlardandır.

Amma sadəcə gen daşıyıcısi,

zi hərəkətlərin qarşısı zama-

rol oynayan faktorlardandır.

Amma sadəcə gen daşıyıcısi,

zi hərəkətlərin qarşısı zama-

rol oynayan faktorlardandır.

Amma sadəcə gen daşıyıcısi,

zi hərəkətlərin qarşısı zama-

rol oynayan faktorlardandır.

Amma sadəcə gen daşıyıcısi,

zi hərəkətlərin qarşısı zama-

rol oynayan faktorlardandır.

Amma sadəcə gen daşıyıcısi,

zi hərəkətlərin qarşısı zama-

rol oynayan faktorlardandır.

Amma sadəcə gen daşıyıcısi,

zi hərəkətlərin qarşısı zama-

rol oynayan faktorlardandır.

Amma sadəcə gen daşıyıcısi,

zi hərəkətlərin qarşısı zama-

rol oynayan faktorlardandır.

Amma sadəcə gen daşıyıcısi,

zi hərəkətlərin qarşısı zama-

rol oynayan faktorlardandır.

Amma sadəcə gen daşıyıcısi,

zi hərəkətlərin qarşısı zama-

rol oynayan faktorlardandır.

Amma sadəcə gen daşıyıcısi,

zi hərəkətlərin qarşısı zama-

rol oynayan faktorlardandır.

Amma sadəcə gen daşıyıcısi,

zi hərəkətlərin qarşısı zama-

rol oynayan faktorlardandır.

Amma sadəcə gen daşıyıcı



# ÜSAVAT

## Son səhifə

N 97 (7267) 6 may 2019



### Uşağı valideynlərin əlindən aldılar

Amerikada hökumət uşaqlarını xərçəngdən xilas etmək istəməyən valideynlərin əlindən uşağı alıb. Bu barədə "Washington Post" nəşri xəbər verir. 3 yaşlı Noa Makadamsa kəskin limfoblast leykoz diaqnozu qoyulub. İki həftədən sonra anası oğlunu evə aparıb. "Biz xəstəxanadan qaçdırıq və xərçəngin izlərindən heç nə qalmadı. Həkimlər onun sürətlə yaxşılaşmasından şoka girdilər".


Qadın müalicəsini evdə, alternativ tibbin köməyi ilə davam etdirməyə qərar verib. Uşaq növbəti kimyevi müalicə mərhəlesi üçün xəstəxanaya gelməyəndə onu axtarışa veriblər. Polislər onu Kentukki ştatındaki Corctaun şəhərində tapa biliblər. Onu valideynlərindən alaraq müalicəsini davam etdiriblər. Noanın ata və anası uşağına qayğısına qalmadığı və öhdəliklərini yerinə yetirmədiyi üçün ittiham oluna bilər. Onların valideynlik hüququnun saxlanıb-saxlanmasına isə məhkəmədə öz həllini tapacaq.

Noanın valideynləri onda israr edirlər ki, uşaqlarının müalicəsindən imtina etmirlər, alternativ tibbin imkanlarından istifadəni daha düzgün hesab edirlər. Onların müdafiəsinə "Florida Freedom Alliance" təşkilatı qoşulub. Sonuncu vaksinasiya əleyhdarlarının hüquqlarını müdafiə edir. Onlar uşağın valideynlərinin əlindən alınmasını "uşağın tibbi oğurlanması" adlandırıb.

### Müdirindən 10 min dollarlıq maaş artımı istədi

Amerikada bir bankda işləyən məmər maaş artımı üçün şirkət rəhbərliyinə məktub yollayıb. Söyügedən məktub hazırda bütün dünyanın gündəmindədir. "Wells Fargo" adlı şirkətin şöbə işçisi Oates məktubunda özü və dostlarının məvacibinin 10 min dollar artırılmasını tələb edib. Bununla da o, ölkədə cesarət simvoluna çevrilib. O, məktubuna özü ilə yanaşı düz 200 min nefər həmkarını da əlavə edib və məktubunu sosial media saytı olan Redditə göndərib. O, məktubunda gəlir bərabərsizliyini də gündəmə getirib. Yazılı ki, 7 il əvvəl saatı 13 dollarlardan olan işə başlayıb. Bu gün isə saatı 15 dollar alıqlarını yazan Oates "Mənim təklifim hər işçinin maaşının illik 10 min dollar artırılmasıdır. Bu, saatbaşı 4.71 dollar artım deməkdir. Şirkət üçün bunun illik 3 milyard dollar olduğunu düşünəndə kiçik bir rəqəmdir".

Oatesin bu təklifinə indiyə qədər hər hansı cavab gelməyib.



Əldə edilən nəticələr göstərib ki, yaşayış məka-

nında göy rəngdən geniş istifadə beyin fəaliyyətinin



### İki şir zoopark işçisini ölümçül vəziyyətə saldı

İki şir Almaniyadakı bir zooparkda işçiyə hücum edib. Sonuncu onları yemlemek üçün qəfəsə daxil olanda hücumuna məruz qalıb. Bu barədə "Daily Mail" nəşri xəbər verib.

İnsident "Serengeti-park" adlanan safari parkda baş verib. Zoopark işçiləri yaralanmış kişisinin qəfəsənə çıxmamasına yardım ediblər və təcili yardım çağırıblar. Qeyd olunur ki, 24 yaşlı kişi ciddi yaralar alıb. Hazırda o, xəstəxanadadır və həyatı üçün heç bir təhlükə de yoxdur.

"Serengeti" parkında ümumən 1.5 min heyvan yaşayır. Onun ərazisi 120 hektarlıdır. Söyügedən məkan 1974-cü ildə açılıb. Bu məkanın ən böyük özülliyi odur ki, ziyarətçiləri onu şəxsi avtomobiləri ilə gəzirler.

Bu ilin aprel ayında isə Şərqi Afrikadakı Uqandada vəhşi fillər milli zooparkdan qaçaraq iki nəfəri öldürmüştü.

**QOÇ -** Bir qədər mübahisəli gündür. Yaxınlarınızla, həmcinin ailə üzvlərinizle (xüsusən yaşlılarla) mülayim davranışın. Axşamı bütünlükə gəzinti və qonaqlıqlara həsr edin ki, rahatlıq tapasınız.

**BÜĞA -** Bütün işlərinizi saat 15-e qədər yekunlaşdırmağa çalışın. Belə ki, ideyalarınızı həyata keçirmək üçün sonrakı ərefə sərfli deyil. Əksinə, mübahisəli hallar baş verə bilər. Sənədlaşdırma işlərini təxire salın.

**ƏKİZLƏR -** Mənfi enerjili Ay bürcünüzde olduğu üçün ilk növbədə sehhətinizə fikir verməlisiniz. Ağır iş görmək, piyada çox gəzmək sizə zərərdir. Çalışın ki, istenilən məsələdə ürəyinizin səsinə qulaq asasınız.

**XƏRÇƏNG -** Sağlıq durumunuzu nəzarət-də saxlaya bilsəniz, digər məsələlərdə elə bir çətinliyiniz olmayacağıq. Əməkdaşlıq istiqamətində ürəkənən gedisər mümkündür. Büdcənizdə irəliləyiş də gözlənilir.

**ŞİR -** Olduqca düşərli gündür. Rastlaşığınız hər bir hadisə ürəyinizə olacaq. Hər kəslə xoş ünsiyyət qurmağa çalışın. Axşama yaxın sevindirici xəbərlər eşidə bilərsiniz. Kicik yaşıllara diqqət ayırın.

**QIZ -** Çoxları ilə müqayisədə bu təqvimdə sizin büdcəsinizdə daha çox artım gözlənilir. Odur ki, gəlir gözlənilən bütün obyektlərə baş çəkin. Aldığınız yeni təkliflərə başdan-sovdu yanaşmayın.

**TƏRƏZİ -** Göstəricilərə inansaq, bu gecə narahat yatmınız, Odur ki, gün ərzində ümumi süstlük siz tərk etməyəcək. Bu amili nəzərə alıb yaxşıca dincəlin. Dostların əhatəsində olmağa çalışın.

**ƏQRƏB -** Riskli hərəkətlərə yol verməyin. Maksimum neytrallıq nümayiş etdirin. Hər dedi-qoduya tələsik reaksiya verməyin. Saat 16-19 arası bütün günah işlərdən çekin, yan vəd verməyin.

**OXATAN -** İxtiyarınızda olan bu təqvimin nahara qədərki dövrü gərgin tərzdə davam edəcək. Sonrakı saatlarda ikiterəflı sövdələşmə üçün səmərəli olacaq. Qida rejimine diqqət yetirin. Qazancınız da olacaq.

**ÖGLAQ -** Astroloji göstəricilər yalnız sahabalar göstərmək üçün münasib vaxt olduğunu bəyan edir. Odur ki, fəaliyyətə ara verib, gəzinti və səfərlərə çıxmaga çalışın. Həmsöbhətlərinizlə doğru-dürüst danışın.

**SUTÖKƏN -** Olduqca məhsuldalar gündür. Üzərinə düşən çoxsaylı vəzifələrdən qorxmayı. Əksinə, ezmkarlılığını artırmaqla nəzərdə tutduğunuz işlərin həllini süretləndirin. Nəqliyyatda ehtiyatlı olun.

**BALIQLAR -** Son vaxtlar Götü qübbəsi eşəblərinizin qaydasında olmadığını göstərir. Bunu nəzərə alıb sakit bir guşəyə çəkilib. Ulduzlar bunun üçün şəxsi büdcənizi də arıtmaya hazırlır. Teki siz isteyəsiniz.

**Unutmayın, Tanrı uledzlərdən daha yüksəkdə durur!**

### Eşək kişinin barmagını qopardı

Türkiyənin Sivas şəhərində yiyəsiz bir eşşək onu arxadan vurub. Ardınca isə sol əlinin baş barmagını qopardı. Dərhal xəstəxanaya aparılan kişi aşağıdakılardır deyib: "Eşək birinci qolu mu dişlədi və məni yerə atdı. Sonra barmagımı dişləyib qopardı və əlimi ondan çətinliklə ala bildim".

Eşəkdən öz səyləri nəticəsində qurtulduğunu deyən Bostancı bundan önce belə bir hadisə ilə qarşılaşmadığını və təccüb içinde qaldığını bildirib.

Səhifəni hazırladı: SELCAN

Təsisçi: Rauf ARIFOĞLU  
Baş redaktorun birinci müavini:  
Azər AYXAN

"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib,  
"Son dəqiqə" MMC-nin mətbəəsində çap edilib. Əlyazmalar geri qaytarılmır.  
Müəlliflərə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

e-mail adres: yenimusavat@mail.ru

Ünvan: Bakı şəhəri,  
R.Rüstəmov küçəsi  
2528-cı mahallə ev 44/d  
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:  
Zahid SƏFƏROĞLU  
Lisenziya N: B 114  
SAYI: 3.190